

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 003 (5234) 10 yanvar 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

2016-ci il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq

Prezident İlham Əliyev: "Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib"

Səh 4



5

2016-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilib



10

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsində vəkillər çıxış edib



13

Rusiyalı ekspertdən ermənilərə məyusedici proqnoz: "ILLÜZYALARA QAPILIRSINIZ"



10 yanvar 2017-ci il

Azərbaycanla Finlandiya arasında əlaqələr gələcəkdə də uğurla inkişaf edəcək

Prezident İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, səfir Arya İnkeri Makkonen fəxri qaroval dəstəsinin qarşısından keçdi. Arya İnkeri Makkonen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirdi. Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. Finlandiya Prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmənnunluqla xatırlayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əlaqələrimizin mühüm hissəsini təşkil etdiyini dedi. Prezident İlham Əliyev əlaqələrimizin bir çox istiqamətlərdə, o cümlədən ticarət və neqliyyat sahələrində, xüsusilə Şimal-Cənub neqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğuladı. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliliyi ifadə edən Prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirməsi işinə öz töhfəsini verəcəyinə ümidi var olduğunu bildirdi.

Səfir Arya İnkeri Makkonen Finlandiya



Respublikasının Prezidenti Sauli Niinistö'nün salamlarını dövlətimizin başçısına çatdırıldı. Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu deyən səfir ikitərefli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtə-

lif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və sə-

fərlərin vacibliyini qeyd etdi.

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö'nün salamlarına görə minnədarlığını bildirdi, onun da salamlarını Finlandiyanın Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqələdə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasi etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, səfir Luis Manuel Santiaqo Markoviç Monasi fəxri qaroval dəstəsinin qarşısından keçdi. Luis Manuel Santiaqo Markoviç Monasi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Luis Manuel Santiaqo Markoviç Monasi Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarını dövlətimizin başçısına çatdırıldı. O, ölkələrimiz arasında ikitərefli əlaqələrin gücləndirilməsi ilə bağlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün çox yaxşı



fürsət yarandığını dedi. Perulu diplomat iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev ölkələrimiz bir-birindən uzaqda yerləşməsinə baxmayaraq mədəni əlaqələri genişləndirməyin və xalqlarımızın bir-birini yaxından tanımlarının zəruriliyini vurğuladı. Siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin önemini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərefli münasibətlərin genişləndirilməsi, xüsusilə ticarət və turizm sektorlarında əməkdaşlıq sahəlerinin müəyyənləşdirilməsi üçün imkanlarının araşdırılmasının vacibliyini diqqətə çatdırıldı, ölkələrimiz istehsal etdikləri müxtəlif mehsulların qarşılıqlı ixracının mümkün olduğunu bildirdi.

Dövlətimizin başçısı Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarına görə minnədarlığını bildirdi, onun da salamlarını Peru dövlətinin Prezidentinə çatdırmağı xahiş etdi.

Estoniya ilə Azərbaycan arasında çox yaxşı qarşılıqlı anlaşma mövcuddur

Prezident İlham Əliyev Estonyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-də Estonia Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, səfir Marin Mittus fəxri qarovalı dəstəsinin qarşısından keçdi. Marin Mittus etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə səhbət etdi. Dövlətimizin başçısı özünün Estonia, Estonia Prezidentinin da Azərbaycana səfəri ni məmənluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunu və siyasi sahədə ölkələrimiz daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirdi ki, ticarət sahə-



sində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estonia'da uzun illərdir səfirlərinin fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bənəlxalq təşkilatlar çərçivəsində də ölkələri-

mizin fəal əməkdaşlıq etdiğini dedi. Prezident İlham Əliyev ümidi var olduğunu bildirdi ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önem veriləcək və



Vasif Talibov İranın Naxçıvandakı Baş konsulluğunda Əli Əkbər Haşimi Rəfsəncanının vəfatı ilə əlaqədar başsağlığı verib

İran İslam Respublikasının dördüncü Prezidenti, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncanı 2017-ci il yanvarın 8-də vəfat edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin metbuat xidmətindən AZERTAC-a bildirilib ki, yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu gəlib, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncanının vəfatı ilə əlaqədar başsağlığı verib.

Ali Məclisin Sədri Əli Əkbər Haşimi Rəfsəncanının vəfatı xəberini keçirərəq qarşılığını bildirib. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev və görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncanı tərəfindən qoyulduğunu qeyd edib, Naxçıvan Muxtar Respublikasının ağır dövründə Əli Əkbər Haşimi Rəfsəncanının xidmətlərini diqqətə çatdırıb. İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom Əli Əkbər Haşimi Rəfsəncanının İran İslam Respublikasının inkişafı sahəsində gördüyü işlərdən danışib, göstərilən diqqətə görə minnətdarlıq edib. Sonra Quran-Kərimdən ayələr oxunub. Ali Məclisin Sədri baş konsulluqda Əli Əkbər Haşimi Rəfsəncanının vəfatı ilə əlaqədar açılan xatirə dəftərini yazıb, İran dövlətinə və xalqına başsağlığı verib.

Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

Yanvarın 9-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib. AZERTAC xəbər verir ki, qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, Milad bayramının Azərbaycanda yüksək səviyyədə keçirildiyini, bu bayramda hazırda müasir dünyamız üçün mühüm aktuallıq kəsb edən sülhə çəgirişin olduğunu vurğulayıb.



Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirən arxiyepiskop deyib ki, multikulturalizm ölkəmizdə dövlət siyasetinin tərkib hissəsidir. Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlaşmasını yüksək qiymətləndirən Aleksandr ölkəmizdə tolerantlığın yaşayış tərzi olduğunu vurğulayıb. O, Azərbaycanda müxtəlif milletlərə və dinlərə mənsub insanların sülh şəraitində yaşıdlıqlarını bir daha diqqətə çatdırıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İl-



ham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.

Təbrik məktubunda qeyd edilir ki, müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadıqdır. Dilindən, dinindən, etnik mənsubiyyətdən asılı olmayaq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb.

Vurğulanır ki, çoxkonfessiyalı və çoxmilletli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizdən tərəqqisi və inkişafı naməsə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək. Sonra Qafqaz Mütəslimləri idarəsinin sədri seyxlisləm Allahşükür Paşazadənin təbrik məktubu oxunub.

Rəsmi xronika

Azərbaycan Prezidenti Qərib Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalandı. Sərəncamda qeyd olunur ki, Azərbaycanda aqrar elmin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin.

bu da öz növbəsində Estonia ilə Azərbaycan arasında qarşılıqlı idxl-ixrac əməliyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ehəmiyyətini də qeyd etdi, mədəniyyət sahəsində əməkdaşlığımızın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önemini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmənluğunu ifadə etdi.

Səfir Estonia Respublikasının Prezidenti Kersti Kaljulaidin salamlarını Prezident İlham Əliyevə çatdırıdı. Xoş sözlərə görə minnətdarlığını bildirən səfir siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önemini qeyd etdi. Səfir iki ölkənin bənəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-biriləri dəsteklədiğini vurguladı.

Görüşdə ölkələrimiz arasında ticarət, neqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Estonia Respublikasının Prezidenti Kersti Kaljulaidin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Estonia Prezidentinə çatdırmağı xahiş etdi.

2016-ci il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq

Prezident İlham Əliyev: “Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıcı zərbələr vurub və işgal edilmiş torpaqların bir hissəsini azad edib”

Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımların atılması, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda həkimiyətə qayıdırışından sonra mümkün olub. Ümummülli Liderimizin həyata keçirdiyi islahatlar nəticəsində, qısa müddət ərzində, ordumuz cəbhədə də uğurlara imza atıb. Atəskəsin təmin edilməsindən sonra isə ordu quruculuğu Azərbaycan dövlətinin prioritet məsələsinə çevrililib.

Ulu Öndərin ordu quruculuğu siyasetini yeni dövrün tələbləri səviyyəsində inamlı davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son illərdə bu sahədə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilmək, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyaset yeritmək imkanı yaradıb. Təsadüfi də deyildir ki, Azərbaycan Ordusunun qüdretini ötən il aprelin əvvəllərində işgalçı Ermənistən, eləcə də, dünya ictimaiyyəti bir daha görüb.

Sırr deyil ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilmesi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan Ordusu hem peşəkarlıq, hem də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistənla müharibənin başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndiren kifayət qədər mühüm amillər var.

Azərbaycan Ordusunun qüdretini ölkəmizlə yanaşı, dünyadan bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Məsələn, ABŞ-in “U.S. News and World Report” nəşri Azərbaycan Ordusunu dünyadan ən güclü orduları sırasına aid edib. 60 ölkəni ehətə edən və ABŞ, Rusiya, Çin silahlı qüvvələrinin başçılıq etdiyi siyahıda Azərbaycan ordusu 38-ci yerde qərarlaşır. Qeyd olunur ki, ABŞ-in hərbi xərcləri ümumi daxili məhsulun 3,5 faizini təşkil edir. Rusyanın xərcləri 4,5 faiz, Çinin-



ki isə 2,1 faizdir. Nəşrin sorğusuna əsasən, Azərbaycan dünyanın ən yaxşı ölkələri arasında 53-cü yerdə qərarlaşır.

Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri nüfuzlu Global Firepower portalının reytinginə əsasən, Cənubi Qafqazın ən güclü ordusu olub. Hərbi büdcəsi 3 milyardı aşan Azərbaycan Ordusu müasir maddi-texniki təchizatla təmin olunub, NATO standartlarına uyğun təlimlər keçirilir və hərbi gücə görə regionun lideridir.

Azərbaycanın gəlirlərinin artması ilə paralel silahlı qüvvələrin modernləşdirilməsi, ordunun müasir texnika və silahlara təchizi işi aparılır. Bu fakt hərbiləşmə siyaseti ilə əlaqəli deyil, Azərbaycanın milli təhlükəsizliyi, regional riskləri, və ilk növbədə, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi ilə əlaqədar olaraq atılan məcburi addımdır.

Bu mənada, Prezident İlham Əliyevin sözlərlə desək, Azərbaycanda ordu quruculuğu prosesi planlı şəkildə aparılır: “Əlbəttə ki, bu prosesdə maddi-texniki təchizat mühüm yer tutur. Çünkü bu gün dünyada inkişaf edən texnologiyalar nəinki elm-

də, sənayedə, iqtisadiyyatda, eyni zamanda, hərbi sahədə də özünü göstərir və növbəti onilliklərin müharibələri texnologiyalar müharibələri olacaq. Əlbəttə, adı silahlar da, həmişə olduğu kimi, öz rolunu oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə, müharibələrdə, toqquşmalarda gördüyüümüz mənzərə bundan ibarətdir ki, hərbi üstünlüyü bütün digər amillərlə yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə müəyyən edir. Ona görə, Azərbaycana getirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir”.

Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşdırır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətə Azərbaycan xalqına təbrükində deyib ki, 2016-ci il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq: “1994-cü ildən bu günə qədər ilk dəfə idı ki, Azərbaycan işgal edilmiş torpaqların bir hissəsini işgalçılardan azad edib. Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq, düşmənə sarsıcı zərbələr vurub və

işgal edilmiş torpaqların bir hissəsini azad edib. Dövlətimizin başçısı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağının işgalçılardan azad olunduğunu, on minlərlə hektar torpağa indi ordumuzun tam nəzarət etdiyini bildirib: “Biz şəhidlər de vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayraqımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən, Azərbaycan bayraqı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”.

Prezident İlham Əliyev deyib ki, bizim dostlarımızın sayı artıb, bizi istəmeyən qüvvələr, bize qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi sehnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilib. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatı, Qoşul-

mama Hərəkatı çərçivəsində Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlərin qəbul edildiyini bildirib. Vurğulayıb ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasetimizin əsas prioritetidir: “Deyə bilərem ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində da ha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayaçaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbul edilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrle bəyanatlar vermişdir”.

Bir sözlə, Azərbaycan dövləti ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcək, ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vezifəni icra etməyə hazırlıdır, buna qadirdir.

2016-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilib

“Ölkəmizin göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovət ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır”

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasetinin prioritet istiqamətiidir və ölkəmizin antikorruption təcrübəsi öz innovativ xarakteri ilə seçilir. 2016-ci ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilmiş və genişmiyyətli islahatlar həyata keçirilmişdir. 2016-ci il ölkəmiz üçün genişmiyyətli iqtisadi islahatlar ili olmuşdur. Gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitiinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatın stimullaşdırılan islahatlar həyata keçirilmişdir. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilmiş, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılmış və proseduralar sadələşdirilmişdir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın və qarşılıqlı etimadın dağda artırılması, vergi nəzarətinin keyfiyyətinin təkmilləşdirilməsi və sahibkarlara əlavəsi şəraitin yaradılması istiqamətlərində bir sıra tədbirlər görülmüşdür.

Müasir iqtisadi çağırışlara uyğun olaraq, iqtisadi inkişafımızın keyfiyyətə və yeni mərhələsinin formalasdırılması, ölkə iqtisadiyyatının şaxənləndirilməsi və həyata keçirilen iqtisadi islahatların davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli Fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilmişdir. Qeyd edilən genişmiyyətli islahatlar ölkəmiz üçün yeni perspektivlər və imkanlar yaratmışdır. Mövcud global iqtisadi böhrana baxmayaraq, 2016-ci ilin yekunlarına əsasən ölkəmizde qeyri-neft sənayesi inkişaf etmiş və bütün sosial proqramlar tam icra olunmuşdur. Həyata keçirilen islahatlar nəticəsində, Azərbaycan 2016-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətli indeksinə əsasən, 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək, 138 ölkə arasında 37-ci yere, “Doing Business” 2017-ci il hesabında isə “Biznesə başlama” meyari üzrə 190 ölkə arasında 5-ci yere laiyiq görülmüşdür. 2016-ci ildə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən “Açıq Hökumətin Təşviqi və Korrupsiyaya Qarşı Mübarizə” yə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları’nın yekun qiymətləndirilməsi həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 86 faiz, Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı isə 82 faiz icra olunmuşdur.

Hesabat dövründə korrupsiya ilə



əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsi və bələdiyyə qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi müvafiq qanunvericilik aktları ilə təmin edilmişdir. Müəllimlərin işə qəbulunun mərkəzləndirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet sahifəsində dərc edilməsi təmin edilmişdir. Müəllimlərin əmək haqları artırılmış və sosial təminatları gücləndirilmişdir. Dövlət orqanları tərəfindən informasiyanın əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirlər tam icra edilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çerçivəsində “ASAN xidmət” mərkəzlərinin əhatəsi və fəaliyyət istiqamətləri genişləndirilmiş, 13 milyondan çox şəxs “ASAN xidmət” mərkəzlərinə müraciət etmiş və vətəndaş məmənnuluğu əmsali 98 faizə yaxın olmuşdur. Eyni zamanda, “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədilə “ASAN xidmət” indeksi yaradılmışdır. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səyərlərinin və fəaliyyətlərinin əlaqənləndirilməsi məqsədilə Açıq Hökumət Platforması yaradılmış və fəaliyyəti üçün zəruri dəstək təmin edilmişdir.

Milli Fəaliyyət Planlarının icra vəziyyəti bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatları, o cümlədən, “Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan nümayəndəliyi və “Konstitusiya Araşdırıcılar Fondu” tərəfindən, mütəmadi olaraq, qiymətləndirilmiş və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının yekun icra vəziyyəti 83 faiz müəyyən edilmişdir. Vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən müstəqil monitorinqlərin nəticəsinin yüksək olması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini bir daha təsdiq edir.

Ölkəmizdə korrupsiyaya qarşı

mübarizə sahəsində olan müsbət dinamika beynəlxalq anti-korruption reytinqlərində də öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanmış sonuncu “Korruption Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən ilə müqayisədə 7 pillə irəliləmişdir. “Beynəlxalq Şəffaflıq” təşkilatının digər enənəvi hesabatı olan ve nəticələri vətəndaşların mövqeyini eks etdirən “2016-ci il Qlobal Korruption Barometri” isə ölkəmizdə korruptiona qarşı mübarizə sahəsində ciddi irəliyəşərin olmasına və korruptionın səviyyəsinin azalmasını göstərmüşdür. Hesabatın nəticələri göstərir ki, Azərbaycanda respondentlərin 79 faizi korruptiona cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovət ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır. Eyni zamanda, həyata keçirilən antikorruption islahatları Avropa Şurasının Korruptiona qarşı Dövlətlər Qrupu (GRECO), iqtisadi inkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorruption Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfində yüksək qiymətləndirilmişdir.

Açıq hökumətin təşviqi və korruptiona qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 27 aprel tarixli Sərəncamı ilə Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilmişdir. Yeni Milli Fəaliyyət Planının qəbulu və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişləndirilməsi və korruptionın qarşısının alınması üzrə mövcüd güclü siyasi iradənin növbəti göstəricisidir.

2016-ci ildə şəffaflığın artırılması və korruptiona qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilmiş və korruptiona şərait yaranan halların aradan qaldırılması təmin edilmişdir. Bu tədbirlər, eyni zamanda, iqtisadi sahədə aparılan islahatları tamamlamış və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaratmışdır.

SAMİR

“Eurasian Business Dispatch”:
Azərbaycan iqtisadiyyatı
qeyri-neft sektorunu sayəsində
seyli inkişaf edib

Son illerde Azərbaycan iqtisadiyyatı məhz qeyri-neft sektorunu sayəsində seyli inkişaf edib, illik orta artım 10 faiz olub. Ölkə neftin qiymətlərinin düşməsinin mənfi təsirlərini azalda bilib. Bu gün neft-qaz sektorunu ölkə iqtisadiyyatının 30 faizini təşkil edir, qalan hissesi isə qeyri-neft sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan hökuməti iqtisadiyyatın şaxənləndirilməsi prosesinin dərinləndirilməsinə yönələn yeni iqtisadi islahatlar həyata keçirir. Bu barədə İtalyanın “Eurasian Business Dispatch” portalında dərc olunmuş “Cənubi və Mərkezi İtaliya şirkətlərinin Azərbaycana ixrac imkanları” adlı məqaləde bildirilir. Yazıda İtalyanın cənub bölgəsi sahibkarlarının Azərbaycanda sərməyə yatırması və yerli məhsulların Qafqaz bölgəsində tanıtılması imkanlarından bəhs olunub. Qeyd olunur ki, nüfuzlu təşkilat və agentliklərin rəvayətində, Azərbaycanda daxili tələbat həm istehlak, həm də sərməyə nöqtəyi-nəzərində orta perspektivdə artımın əsas mənbəyi olacaq və digər sektorları da arxasında aparacaq. Asiya Inkişaf Bankı hesab edir ki, Azərbaycan hökumətinin neftin qiymətlərinin azalması ilə əlaqədar yaranmış vəziyyətdə çıxmak üçün gördüyü tədbirlər tezliklə bəhrəsini verəcək.



Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək



Təhsil naziri Mikayil Cabbarov yanvarın 16-da saat 11.00-da Şirvan şəhərindəki Mədəniyyət Mərkəzində mərkezi icra hakimiyyəti orqanları rəhbərərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda həmین rayonlarda və şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil Nazirliyindən AZERTAC-a bildirilər ki, qəbula gəlmək istəyənlər yanvarın 9, 10, 11, 12 və 13-də bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qayanar xətt” xidmeti) və ya <http://edu.gov.az/az/contacts/request> elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Xarici İşlər Nazirliyi Azərbaycanın İslam hərbi koalisiyasına qoşulmasına dair yayılan xəbərlərə münasibət bildirib



Xarici İşlər Nazirliyi Azərbaycanın İslam hərbi koalisiyasına qoşulmasına dərəcələndirən bildirib. AZERTAC xəbərlərindən əməkdaşlığı vətəndaşların qəbulundan sonra təsdiq edildi ki, nazirliyin mətbuat xidmetinin rəhbəri Hikmet Hacıyev Azərbaycanın xarici siyasetinin gündəliyində hələlik belə bir məsələnin olmadığını deyib. O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtılıq müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli süründüyü halda Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur.

Torpaqşunaslıq və ekolojiya elmleri sahəsində tanınmış alim, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin torpaqşunaslıq kafedrasının müdürü, akademik Qərib Şamil oğlu Məmmədovun anadan olmasının 70 ilini təmam olur.

1947-ci il yanvar ayının 6-da Ermənistan SSR-nin Amasiya rayonunun Yeniyol kəndində dünyaya göz açan Qərib Məmmədov orta təhsilini kənd məktəbində başa vurudandan sonra 1966-ci ilde Lenin adına Azərbaycan Dövlət Pedaqoji İstututunun coğrafiya-biologiya fakültəsinə qəbul olmuşdur. Seçdiyi yolun hamar olmayacağını bilsə də, o, tələbələk illərində elmə böyük həvəs göstərmiş, istitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müdət Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-tədqiqat Eroziya Bölümündə laborant, 1972-ci ildən bu güne kimi elmi fealiyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşunaslıq və Aqrokimya İstututu ilə bağlamışdır. Qərib müəllim istitutun Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdürü kimi fealiyyət göstərməkdədir.

1978-ci ilde "Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası" mövzusunda dissertasiya işini müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almış Qərib Məmmədov elmi fealiyyəti, apardığı tədqiqat işləri, əldə etdiyi nailiyyətlərlə təkcə respublikamızda deyil, xarici ölkələrin elmi dairələrində də tanınır, onun əsərlərinə cəxşayı istinadlar edilir. Qeyd edək ki, akademik doktorluq dissertasiyasını 1991-ci ilde Dnepropetrovsk Dövlət Universitetində "Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqlarının ekoloji qiymətləndirilməsi" mövzusunda müdafiə etmişdir. Alim 1992-ci ilde ekoloji ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsini və professor elmi adını almışdır.

Qərib Məmmədov rəhbər vəzifələrdə çalışdığı müddətlərdə də elmlə əlaqəsini kəsməmiş, torpaqşunaslıq elminə bir çox yeniliklər getirmişdir. Azərbaycanda torpağın ekologiyası, relyefin plastikası nəzəre alınmaqla torpaq xəritəsinin tərtibi, torpağın bonitirovkası, demək olar ki, akademik Qərib Məmmədovun adı ilə bağlıdır. Torpaq örtüyünün aerokosmik şəkillərlə tədqiqi, onlardan alınan zəngin informatik materialın analizi işi onun sayəsində xeyli inkişaf etmişdir. Alim Azərbaycanın torpaq ehtiyatları və onlardan səmərəli istifadə olunması, torpaqların ekoloji qiymət xəritəsinin tətbiqi, iqtisadi qiymətləndirməsinin elmi əsasları, münbitli-



Alim, ictimai xadim, elm təşkilatçısı

yinin konseptual və riyazi modelleşdirilməsi, aqroekoloji xüsusiyyətlərinin və bonitirovkasının müasir metodlarla öyrənilməsi, Azərbaycanın ekoloji problemlərinin sistem halında tədqiqi konsepsiyasının işlənilməsi, ölkənin torpaq kadastrının rayonlaşdırılması və monitorinqi, məkan məlumatlarının idare olunması və torpaq inzibatçılığı, torpaqların eko-etiğ problemləri və onların həlli yolları və s. sahələrdə elmi araşdırımların müəllifidir.

Qərib Məmmədovun apardığı tədqiqatlar öz əksini 700-ə yaxın elmi əsərde, o cümlədən çoxsaylı kitablarda, 30 metodik tövsiye və kitabçada, 36 müəlliflik şəhadətnaməsi və patentdə, 5 səmərəli teklifdə, 20-dən çox dərslik və dərs vəsaitində, 30 monoqrafiyada tapmışdır. Akademikin əsərləri təkcə torpaqşunaslığının deyil, bu sahəyə yaxın olan ekologiya, torpaq coğrafiyası, torpaq kadastrı və monitorinqi, geodeziya və yerquruluşu, meşəçilik, aqroekologiya, meliorasiya və digər elmlərin inkişafında əvəzsiz rol oynamışdır.

Akademik həmçinin dəfələrlə dönyanın müxtəlif şəhərlərində, tanınmış elm mərkəzlərində keçirilmiş beynəlxalq simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış edərək Azərbaycanı layiqince təmsil etmişdir.

Qərib Məmmədovun elmi əsərləri içərisində monoqrafiyalar xüsusi yer tutur. Mütəxəssislər onun "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi" monoqrafiyasını torpaqşunaslıq təximizin dəyərli əsəri kimi qəbul edirlər. Burada kənd təsərrüfatı və meşəaltı, eləcə də digər torpaqların, landschaft komplekslerinin ekoloji qiymətləndirilməsindən, torpaq örtüyü strukturunun və tərkiblərinin bioekoloji, torpaq kadastrının ekoloji xüsusiyyətlərindən, Azərbaycan torpaqlarının aqroistehsal qruplaşması prob-

lemərindən, respublika ərazisinin təbii və kənd təsərrüfatı əsasında rayonlaşdırılmasından və sair məsələlərdən bəhs edilir. Akademikin dəyərli əsərlərindən biri de "Azərbaycanda torpaq islahati: hüquqi və elmi-ekoloji məsələlər" monoqrafiyasıdır. Burada torpaqların münbitliyinin bioekoloji qiymətləndirilməsinin metodik əsasları, kənd təsərrüfatı yerlərinin və meşə sahələrinin torpaqlarının bonitirovkası, aqroistehsal qruplaşma məsələleri, ayrı-ayrı landschaft komplekslərinin səmərəli istifadəsi məqsədilə bioloji xüsusiyyətləri nəzərdən keçirilmişdir. Akademik əsərdə torpaq islahatının və onun həyata keçirilməsi prosesində meydana çıxmış yeni hüquqi münasibələrin əsas problemlərini şərh etmişdir.

Mütəxəssislər yaxşı bilirlər ki, lügət üzərində işləmek, onu nəşre hazırlanmaq çox çətin bir prosesdir və yalnız təmənnəsiz olaraq elmin inkişafı barədə düşünen alımlar bu işe vaxt ayıırlar. Bu mənada Qərib Məmmədovun çoxşaxəli yaradıcılıq fealiyyətində lügətçilik xüsusi yer tutur. Alimin bu sahədə ilk təcrübəsi 2004-cü ilde "Elm" nəşriyyatında işıq üzü görmüş "Torpaqşunaslıq və aqrokimya terminləri lügəti" olmuşdur. Düzdür, 1956 və 1962-ci illərdə rusca-azərbaycanca oxşar lügətlər nəşr olunmuşdu, ancaq həmin lügətlərin müasir dövrün tələblərinə cavab verməməyi, eləcə də terminlərin ingilis dilində anlamlına böyük ehtiyac duyulması akademik Qərib Məmmədovun bir neçə alimlə birgə rusca-azərbaycanca-İngiliscə torpaqşunaslıq və aqrokimya terminləri lügətini hazırlanması ilə nəticələnmişdir.

Qeyd edək ki, 5500-dən artıq termindən ibarət olan bu lügət əsasında akademik elmi redaktorluğu ilə 2008-ci ilde "Torpaqşunaslıq və aqrokimya terminlərinin izahlı lügəti" nəşr olunmuşdur.

Burada torpaqların genezisine, təsnifatına, xəritəciliyinə, deqradasiyasına, münbitliyinə, meliorasiyasına, rekultivasiyasına, torpaq örtüyünün strukturuna, aqrofizikasına, kimya və mineralogiyasına, biologiyasına, aqroekologiyasına, bonitirovka və kadastrına, aqrokimya, aqrotexnika və əkinçiliyin əsaslarına aid şəhərlər və izahatlar verilmişdir. Bu lügət hazırda da torpaqşunaslıq, ekolojiya, aqrokimya, kənd təsərrüfatı və biologiya sahələrində çalışan elmi işçilər, mütəxəssislər, ali məktəb tələbələrinin stolüstü kitabıdır.

Bunlardan başqa, Qərib Məmmədov həmmüəllifliklə 2005-ci ilde "Altıdilli izahlı ensiklopedik coğrafiya terminləri lügəti" və 2008-ci ilde Mahmud Xəlilovla birgə üç dildə "Ensiylopedik ekoloji lügət" hazırlanmışdır. Sonuncu

kimi bu istiqamətdəki fəaliyyətini uğurla davam etdirir.

Məlum olduğu kimi, müsteqillik dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar islahatlarının və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bunun əsasında kənd təsərrüfatının inkişafı, Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun nehayət reallaşması, torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi və yeni torpaq-

əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önemli sehifələrindən biridir. Bu "sehifə"nin yazılmamasında Qərib Məmmədovun da məxsusi xidmətləri olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyun 1997-ci il tarixli sərəncamı ilə əvvəl Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. Ümummilli liderin torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı siyaseti Qərib Məmmədov özünüfadə üçün bəlkə də ən doğru ünvana yetirmişdi. Alimin rəhbər işçisi kimi uğurlu fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmiş və o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi fəaliyyətini 2015-ci ilə kimi davam etdirərək, dövlətin torpaq və aqrar siyasetinin həyata keçirilməsində, eləcə də torpaq ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində müvafiq idarəetmənin təmin edilməsində mühüm rol oynamışdır. Torpaq kadastrı, yerquruluşu və torpaq tədqiqatları, bələdiyyə əraziləri və xəritələrinin verilməsi, kartografiya, geodeziya və topoqrafiya işləri Qərib Məmmədovun rəhbərliyi ilə çox uğurla həyata keçirilmişdir. O, həmçinin respublikamızın dövlət sərhədlərinin delimitasiya və demarkasiyası məsələlərində bilavasita iştirak etmişdir.

Qərib Məmmədov komitə sədri kimi fəaliyyəti dövründə ölkəmizdə həyata keçirilən torpaq islahatının nəticələrini özündə əks etdirən "Azərbaycanın torpaq Məccləsi", dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu, torpaq icarəsi, torpaq bazarı və digər əlaqədar qanunvericilik aktlarının qəbul edilməsində əhəmiyyəti rol oynamışdır. Bununla yanaşı, Qərib Məmmədov bitki karantini, bitki mühafizəsi, toxumçuluq, baliqcılıq, meliorasiya və irriqasiya, seleksiya nailiyyətləri, ətraf mühitin mühafizəsi və s. haqqında qanunların müzakirəsində də yaxından iştirak etmişdir. Tanınmış alim həmçinin ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, regionun və ölkəmizin ən böyük siyasi təşkilatı olan, Azərbaycan cəmiyyətinin qabaqcıl nümayəndələrini öz səralarında birləşdirən Yeni Azərbaycan Partiyasının aktiv üzvü kimi YAP-in fəaliyyətində yaxından iştirak edib. Qərib Məmmədov hazırda da YAP Yasamal rayon təşkilatı sədrinin birinci müavini

Dövlətin mühüm strateji prioritətlərindən olan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ehtiyat torpaqların əkin dövriyyəsinə daxil edilməsində, Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi ərazi-lərin, eləcə də qəçqın və məcburi köçkünlərə həyətyanı torpaq sahələrinin yerquruluşu qaydasında, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin layihələndirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi Qərib Məmmədovun xidmətləri əvəzsiz olmuşdur.

Alim, ictimai xadim, elm təşkilatçısı

Əvvəli Səh. 6

O, istər komitə sədri, istərsə də AMEA Aqrar Elmlər Bölmesinin akademik-katibi kimi ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə qəbul edilmiş dövlət proqramlarının (Azərbaycan Respublikası regionlarının 2004-2008, 2009-2013 və 2014 - 2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramları, "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf" dair Milli Proqramı", "Azərbaycan Respublikasında yay-qış olaqlarının, biçəneklerin səmərəli istifadə olunması və sehralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında ekoloji veziyyətin yaxşılaşdırılmasına dair 2006 -2010-cu illər üçün Kompleks Tədbirlər Planı", "2008 -2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzəq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və s.) həyata keçirilməsində yaxından iştirak etmişdir. Qərib Məmmədov komitə sədri olarkən icrasında müüm rol oynadığı iki nəşr laiyəsini xüsusi qeyd etmek lazımdır. Bunlardan biri Azərbaycan Respublikası Milli Atlası, digeri isə "Cənubi Qafqaz. 1903-cü il" xəritəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Milli Atlasın neşrinin ölkəmiz üçün əhemmiliyətini nəzərə alaraq 20 aprel 2011-ci il tarixli sərəncam imzalamışdır. Həmin sərəncamla Qərib Məmmədov redaksiya heyətinin məsul katibi təyin olunmuşdur. 2014-cü ildə çap olunan Milli Atlas xüsusi növ kartografiq əsər olaraq, yüksək elmi seviyyəsi, böyük həcmi, məzmunun və kartografiq xarakteristikasının tamlığı və detallığı, müxtəlif hissələrinin, ayrı-ayrı xəritələrinin bir-biri ilə tam şəkildə uzaşması ilə digər analoji fundamental kompleks atlaslardan xeyli üstündür.

Nəşr edilmesində Qərib müəllimin yaxından iştirak etdiyi "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin də dövlət əhemmiliyəti böyükür. Xərite Ermənistən Respublikasında olan coğrafi adaların bütövlükde azərbaycanlılara məxsusluğunu, İrəvan quberniyasının yaşayış məntəqə adlarının, demək olar ki, hamisinin Azərbaycan-türk mənşəli olmasına aşkar şəkildə göstərir. Ermənilərin əsəssiz iddialarına sərt cavab olduğu üçün vətənpərvər alim və ictimai xadim xəritəni bir çox dövlət orqanlarına, bütün xarici səfərlilik və nümayəndəliklərə göndərməklə ya-naşı, ABŞ-da, Avropanın ayrı-ayrı ölkələrində onun təqdimatlarını keçirmişdir.

Akademik Qərib Məmmədovun qazandığı elmi uğurlar, yüksək təşkilatçılıq qabiliyyəti həmisi ölkəmizdə və xaricdə yüksək qiymətləndirilmişdir. Elə bunun nəticəsidir ki, o, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Beynəlxalq Torpaqşunaslar Cəmiyyətinin ömürlük üzvü, Rusiya Ekologiya Akademiyasının akademiki, Beynəlxalq "Neosfer" Akademiyasının həqiqi üzvü, Avropa Beynəlxalq Elmlər Akademiyasının akademiki (Avstriya), Rusiya Təbət Elmləri Akademiyasının akademiki, Azərbaycan Respublikası Prezidenti ya-

nında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Azərbaycan Torpaqşunaslıq Cəmiyyətinin prezidenti, Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyasının üzvü, akademik Həsən Əliyev adına Ekoloji Fondunun sədri seçilmişdir. Alim 2002-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də Azərbaycanla Gürcüstan Respublikası arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının sədri müavini, 2004-cü ildə Milli Ensiklopediya Şurasının üzvü təyin olunmuşdur. O, 2010-cu ildən Respublika Elmı Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. Qərib Məmmədov, həmçinin SSRİ Xalq Nailiyyətləri Sərgisinin bürünc medalına, V.Dokuçayev adına medala layiq görülmüş, akademik Həsən Əliyev adına mükafat, fəxri diplom və medalla təltif olunmuş, Rusiya Təbət

Elmləri Akademiyasının qızıl medalına, 2012-ci ildə Avrasiya Araşdırma Rəy Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, respublikada torpaq islahatlarının aparılmasında və torpaq ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə "Qızıl Kürə" Milli Mükafatı ilə təltif olunmuş, 2013-cü ildə isə Kembric Universitetinin sertifikatına və "Əsrin tanınmış alımı" Beynəlxalq diplomuna, eləcə də bir sıra nüfuzlu yerli və Beynəlxalq teşkilatların mükafat və diplomlarına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2011-ci il tarixli sərəncamı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölmesi yaradılarən bölmənin akademik-katibi vəzifəsi aqrar sahənin inkişafında rolu nəzərə alınaraq akademik Qərib Məmmədova həvalə edilmişdir. Akademikin rəhbərliyi ilə yeni iqtisadi münasibətlər və Beynəlxalq integrasiya şəraitində milli kənd təsərrüfatı tədqiqatları sisteminin dinamik və proportional inkişaf strategiyasının işlənilib hazırlanması, elmi-texniki fəaliyyətin planlaşdırılması, təşkili və əlaqələndirilmesi uğurla həyata keçirilmişdir. 2016-cı ildə bölmə AMEA-nın Biologiya və Tibb Elmləri Bölmesinə birləşdirildikdən sonra Qərib müəllim AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilmişdir. Bundan başqa, akademik Biologiya və Tibb Elmləri Bölmesinin büro üzvü, "Aqrar və ekologiya elmləri" jurnalının baş redaktorudur. O, həmçinin 2000-ci ildən AMEA "Xəbərlər (biologiya elmləri seyyasi)" jurnalının baş redaktorunuñ müavinidir.

Qərib Məmmədov elmi tədqiqatla yanaşı, kadr hazırlığına da hər zaman ciddi önəm vermişdir. O, respublikada torpaqşunaslıq, ekologiya və meliorasiya sahələrində yüksək ixtisaslı elmi kadrların hazırlanması işində yaxından iştirak edərək bu günə kimi 52 fəlsəfə doktoru, 11 elmlər doktoru hazırlamış, özünəməxsus məktəb yarada bilmişdir. Bu məktəbin yetirmələri respublikamızda, eləcə də xarici ölkələrin tədqiqat və tədris mərkəzlərində fəaliyyət göstərərək, öz nailiyyətləri ilə elmin inkişafına bu gün də sanballı töhfələr verirələr.

Akademik Qərib Məmmədov, həmçinin ayrı-ayrı illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliy Akademiyası və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1980-ci illərdən etibarən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya fakültəsində "Torpaqşunaslıq", "Torpaq coğrafiyası" və "Ekologiya" fənlərindən, 1998 -2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliy Akademiyasında "Torpaq islahati"na və "Ekologiya məsələləri"nə həsr olunmuş mühəzirələr oxumuşdur. Akademikin pedaqoji fəaliyyətinin xüsusi bir dövrü Bakı Dövlət Universiteti ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 2004-cü ildə BDU-nun biologiya fakültəsində torpaqşunaslıq kafedrası, 2010-cu ildə isə ayrıca ekologiya və torpaqşunaslıq fakültəsi yaradılmışdır. Hazırda həmin fakültədə tələbələr bir neçə ixtisas üzrə, o cümlədən torpaqşunaslıq, ekologiya, aqrokimya, yerquruluşu və torpaq kadastro ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alırlar. Akademik Qərib Məmmədov Torpaqşunaslıq kafedrası yaradıldığı tarixdən ona rəhbərlik edir. O, həmçinin 2002 -2006-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrində Dövlət İmtahan Komisiyasının sədri olmuşdur. Alim 2015-ci ildə AMEA-nın Torpaqşunaslıq və Aqrokimya İnstitutunda Bakı Dövlət Universitetinin ekologiya və torpaqşunaslıq fakültəsinin Elm və Tədris Mərkəzinin yaradılmasının təşəbbüskarıdır. Akademik pedaqoji fəaliyyəti dövründə ali təhsil müəssisələri üçün bir çox dərslik və dərs vəsaitləri hazırlamışdır.

Şübhəsiz, Qərib Məmmədov kimi elmdə yüksək pillələrə çatmaq hər bir alimin arzusudur. Ancaq bu nəcib istəyi xalqın, dövletin mənafəyi istiqamətinə yönəldib səmərəli nəticələr elde etmək xüsusi istedad tələb edir. Qərib müəllimde bu istedad uzunmüddətli və gərgin əməyin nəticəsi, zəhmətsevərliklə ortaya çıxmışdır.

Ulu öndər Heydər Əliyev elm xadimləri haqqında fikir səsləndirərkən deyirdi: "Hər bir alim qiyəmtlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə gətire bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda getirən insanlar alımların sırasında xüsusi yer tutur". Bu mənada, akademik Qərib Məmmədov alımlar sırasında xüsusi yeri olan dəyərlə ziyanlıdır. Onun simasında alim, ictimai və dövlət xadimi, müəllim və elm təşkilatçısı kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, təvəzükkarlığı ilə üzvi şəkildə birləşmişdir. Qərib müəllim hansı vəzifədə çalışmasından asılı olmayaq, həmisi nüfuz sahibi olmuş, insanların hörmət və ehtiramını qazanmışdır. Ənanıq ki, akademik Qərib Məmmədov bundan sonra da elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni nailiyətlərə, uğurlara imza atacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

Hikmət Babaoglu: "İnidən nəyisə dəqiq proqnozlaşdırmaq çətindir"

"Donald Trampın president seçilmesi 2016-ci ilin ən yadda qalan və ən qalmaqlı hadisələrindən biri oldu". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoglu deyib.

Deputatın sözlərinə görə, inqurasiya mərasimə sayılı günlər qalmışına baxmayaq hələ də rəsmi qurumlar, o cümlədən Mərkəzi Kəşfiyyat idarəsi Rusiya kəşfiyyat orqanlarının kibər vasitələrə seçkiye müdaxiləsində rəsmən bəhs edir: "Bu uzunmüddətli ABŞ seçki tarixində və Rusiya-ABŞ münasibətlərində ilk belə hadisədir. Məsələ ondadır ki, Rusiya bu iddianı qəbul etməsə də Tramp özü və partiyası bu barədə susur, heç bir rəsmi açıqlama vermır. Rusiya-ABŞ münasibətləri də yeni dönmə bu hadisələrin kölgəsində qədəm qoyur. Ona görə də bu münasibətlərin necə olacağı ilə bağlı ən müxtəlif ssenarilər irəli sürüllür, müxtəlif proqnozlar verilir".



H.Babaoglu düşünür ki, bu münasibətlərde kordinələr dəyişikliklər baş verməyecək: "Çünki bunu zəruri edən beynəlxalq geostrateji şərtlər hələ tam formalaşmayıb. Yaxın Şərqdə, Şərqi Avropada və Baltık dənizi Respublikalarında vəziyyətin konkretleşməsi və mənzərənin aydınlaşması eyni zamanda bu vəziyyətin strateji baxımdan kimin lehine formalaşmış olması yeni kordinələr dəyişikliklər yarada bilər. Lakin hər üç istiqamətdə hələ də qeyri-müəyyənlik davam etdiyi üçün inidən nəyisə dəqiq proqnozlaşdırmaq çətinidir".

Dağılıq Qarabağ münaqışının həlline geldikdə isə millət vəkili bildirib ki, uzunmüddətli perspektivdə əslində bu iki güc mərkəzinin heç biri bu problemi həll etmək istəmir: "Bunun bir sira etnomədəni, dini və siyasi səbəbləri var. Ona görə də bu problemi Azərbaycan yalnız öz gücünə həll etməlidir ki, bu istiqamətdə də çox ardıcıl və strateji səyər göstərilir. Aprel döyüsləri də bu səyərin güc müstəvisində davamı idi. Amma əlbəttə ABŞ və Rusyanın dünya siyasetini müəyyənləşdirən ölkələr kimi, eyni zamanda həmsədə dövlətlər kimi bu məsələdə mövqeləri həllədici amillərdən biri olacaq".

Millət vəkili: "Amerika xarici siyasetində dəyişiklik edəcək"

"Yanvarın 20-də Amerikanın yeni seçilmiş prezidenti Donald Trampin inqurasiya mərasimi olacaq və bundan sonra yeni president öz səlahiyyətlərinin icrasına başlayacaq". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.




Onun sözlərinə görə, bütün dünya üçün maraqlı isə yeni president səlahiyyəti müddətində Amerikanın xarici siyasetində dəyişikliklərin olub-olmayacağıdır: "Həmi istəyir ki, Amerika siyasetində müəyyən dəyişikliklər olsun. Çünkü, bütün dünyada terrorlar, mühərabələr baş alıb gedir. Bir sıra ölkələrin məhv olunmaq tehlükəsi yaranıb. Belə bir şəraitdə en maraqlı da Amerika - Rusiya münasibətlərinin gələcəkde nece olacaqdır. Donald Tramp seçki kampanyası zamanı dəfələrlə qeyd etmişdi ki, Amerika bundan sonra xarici siyasetində dəyişiklik edəcək, mühərabələri istəmir və Rusiya ilə normal əlaqələr quracaq. Təbii ki, bu belə olsayı bütün dünya üçün yaxşı olardı və dünyada əmin amanlığın yaranmasının başlangıcı olardı".

A.Badamov əlavə edib ki, amma bütün bu deyilənlər prezidentliyə namizədin seçkiqabğı platformasıdır və seçkiye fərqli fikirlərə gəlməsidir: "Lakin, reallıqda isə kəskin dəyişikliklərin olacağını düşünmürəm. Çünkü, Amerikanın xarici siyaseti çoxdan müəyyən olunub və bu, ölkəni dönyanın ən güclü hərbi güc mərkəzinə və hegemon dövlətə çevirib. Amerika-Rusya münasibətlərində müəyyən yumşalmalar ola bilər. Lakin bu münasibətlərin dostluq və əməkdaşlıq müstəvisinə keçməsinin mümkün olacağını heç vaxt düşünmürəm. Çünkü, bu iki nəhəng ölkənin dünyaya baxışları fərqlidir və dünyada ən güclü olmaq ideyası üzərində daima mübarizə aparacaqlar. Sonda qeyd etmək istəyirəm ki, buna az bir müddət qalıb və hər şeyi zaman göstərəcək".

Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Ötən il qədim diyarda keçirilən çoxsaylı mühüm tədbirlər bunu bir daha təsdiq edir

Azərbaycanın qədim güşəsi olan Naxçıvan diyarı müxtəlif sivilizasiyaların, mədəniyyətlərin kəsişdiyi geostrateji baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir. Beş min illik şəhər mədəniyyətinə malik olan, milli dəyərlərimizin yaşadıldığı Naxçıvan bu gün mədəniyyətlərarası dialoqun formallaşmasında önəmli rola malikdir. Blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə böyük naiyyətləre imza atan muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə nəhəng infrastrukturun qurulması onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrib. Qədim diyarın şanlı tarixinə "Nizam-intizamın daha da möhkəmləndirilməsi il" kimi daxil olan 2016-ci ilin ümumi mənzərəsinə nəzər yetirdikdə, bir daha bunun şahidi oluruq.



Naxçıvan dünyanın idman xəritəsində de özünün layiqli yerini tutub, beynəlxalq yarışların keçirildiyi məkana çevrilib, bu sahədə şöhrət qazanıb. Burada hər ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümüne həsr edilmiş beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Hər il dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış idmançı yarışlarda iştirak etmək üçün Naxçıvana gəlir, Azərbaycan qonaqpərvərliyinin şahidi olurlar. Qədim diyara səfər edən idmançı ikinci dəfə də bura gəlmək arzusunda olur.

Muxtar respublikada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümüne həsr edilmiş beynəlxalq şahmat festivallarının keçirilməsi də artıq ənənə halını alıb. Dünyanın müxtəlif ölkələrindən şahmatçılarının Naxçıvanda keçirilən bu festivalda iştiraka can atması, bir daha sübut edir ki, yarışlara maraq ilbəil artır. Şahmat festivalları dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasındada dostluq əlaqələrinin möhkəmləndirilməsinə, şahmatçıların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradır.

Ötən il mayın 10-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüne həsr olunmuş "Naxçıvan - 2016" Beynəlxalq Şahmat Festivalının açılışı olub. Üç yarımqrupda keçirilən beynəlxalq turnirdə 350-dən artıq şahmatçı iştirak edib. Onlar arasında dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq grossmeysterlər, beynəlxalq usta və FIDE ustaları da olub. Mayın 18-de "Naxçıvan - 2016" Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüne həsr olunan, Azərbaycan Res-

publikası Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Paralimpiya Federasiyasının təşkil etdiyi Paralimpiya İdman Festivalı isə mayın 13-de İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib. Futbol, ağırlıqqaldırma, yüngül atletika, qolbol, boccia paralimpiya idman növləri üzrə keçirilən yarışların sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub. Əsl idman bayramına çevrilən festivalda Milli Paralimpiya Komitəsinin, İran İslam Respublikasının və muxtar respublika Paralimpiya Federasiyasının, ümumilikdə, 106

məşqçi ve idmançı iştirak edib. Mayın 21-de Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya-İdman Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatına start verilib. Mayın 28-de başa çatan yarışda 21 ölkədən 200-ə yaxın atlet medallar uğrunda mübarizə aparıb.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə noyabrın 15-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin berpasının 25 illiyinə həsr olunmuş karate üzrə beynəlxalq turnir keçirilib. Şəhər Olimpiya-İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan və İran İslam Respublikasının da komandaları mübarizə aparıblar.

Naxçıvanda bir sira sahələr üzrə eldə edilən qabaqcıl təcrübə beynəlxalq təşkilatların diqqətini bölgəyə cəlb edib. Mayın 18-20-də Naxçıvan şəhərində "Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəciliğ üzrə bilik və bacarıqlarının artırılması" mövzusunda milli təlim keçirilib. Avropa İttifaqı, Bir-

Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Ötən il qədim diyarda keçirilən çoxsaylı mühüm tədbirlər bunu bir daha təsdiq edir



ləşmiş Millətlər Təşkilatı İnkışaf Programı ve Azərbaycan hökumətinin birgə reallaşdırıcıları sərhəd idarəciliyi layihəsi çərçivəsində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası'nın əməkdaşları iştirak ediblər. Layihə üzrə təref-müqabil Beynəlxalq Miqrasiya Siyasetinin İnkışaf Mərkəzinin (ICMPD) beynəlxalq ekspertləri sərhəd idarəciliyi sahəsində dünəyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barede iştirakçılara ətraflı məlumat veriblər, müasir sərhəd idarəciliyi modellərlə barede danışıblar. İyulun 29-da isə Naxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkışaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası Daxili İşler Nazirliyinin təşkilatçılığı ilə 30 iyul - İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününe həsr olunan beynəlxalq konfrans keçirilib.

Regionun informasiya və mədəniyyət mərkəzinə çevrilən muxtar respublikada keçirilən beynəlxalq mədəni tədbirlər həmişə böyük maraqla qarşılanır. Mayın 26-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təşkilatçılığı ilə "Əlincə-qala" tarixi abidesində "Naxçıvan - bəşəriyyətin beşisi III Beynəlxalq Rəsm Festivalı"nın açılış mərasimi olub. Qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsleşən gözəl mədəniyyət və sənət bayramı olan festivalda 7 ölkədən 52 iştirakçı təmsil olunub. Naxçıvanın simvoluna çevrilən Haçadağ və Əlincə-qala rəssam təxəyyülinə məxsus çalarlarla iştirakçıların qəlbine yol tapıb. Rəssamlar sehri firçaların, rənglərin dili ilə düşüncələrini ifade etməye nail olublar. Mayın 27-de Heydər Əliyev Sarayında festivalda iştirak edən rəssamların

esərlərindən ibarət sərgi təşkil olunub.

Naxçıvan torpağı Azərbaycan xalqının tarixini yaşadan abidələrle zəngindir. Muxtar respublika ərazisində 1200-dən çox tarixi abidə pasportlaşdırılıb ki, onların da yaridan çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Bu gün Naxçıvandakı qalalar barede tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalalar tekce sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar bu ərazidə yaşayan əcdadlarımızın heyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir. İyulun 9-

10-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tədbirlər Planına uyğun olaraq "Naxçıvan Universiteti"ndə "Naxçıvan qalaları: tarixdə və günümüzdə" mövzusunda keçirilən beynəlxalq konfransda da bu barede maraqlı elmi məruzələr dinlənilib. Vurğulanıb ki, son illər Naxçıvanda qədim tarixi abidələrin, xüsusilə, qalaların bərpə olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmet edir. Keçmişlə gələcək arasında körpü yaranan Naxçıvan qalaları türkən mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir.

Noyabr ayında daha bir elmi əhəmiyyət kəsb edən tədbir olub. Naxçıvan Dövlət Universitetində "Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda" adlı ikigülük beynəlxalq elmi simpozium keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiye Respublikası Nazirlər Kabinetinin Atatürk Kültürü, Dil və Tarix Yüksek Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə



keçirilib. Simpoziumda qeyd olunub ki, Türk dünyasının ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan ərazi baxımından kiçik olsa da, bura min illerin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələr ile zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər tarixin dərin qatlaşdırından xəber verir. Bu tarixi və mədəni zənginliyin nəticəsidir ki, Böyük İpek Yolu üzerinde yerləşən Naxçıvan Şərqiye Qərbi birləşdirən mühüm ticarət mərkəzlerindən biri olub. "Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda" adlı beynəlxalq elmi simpozium

mun, məhz Naxçıvanda keçirilməsi, bu qədim diyarın keçmişdə olduğu kimi, bu gün də türk tarixinin coğrafiyasında, müxtəlif əlaqələrin qurulmasında mühüm rol oynadığını bir daha təsdiq edir. Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasında beynəlxalq əhəmiyyətli hadisə baş verib. Dekabrin 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd Beynəlxalq Sərnişin qatarı fealiyyətə başlayıb. Bu qatarın fealiyyətə başlaması Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının bir göstəricisi olmaqla yanaşı, eyni zamanda xalqlar arasında yaxın münasibətlərin daha da dərinləşməsi baxımdan əhəmiyyətlidir. Bu gün ti-

carət-iqtisadi əlaqələrin genişlənməsinin nəticəsi olaraq, Naxçıvan'dan İrana müxtəlif sənaye və ərzaq məhsulları, elektrik enerjisi ixrac olunur. Öz növbəsində, İrandan da ərzaq, tikinti məhsulları və digər mallar alınır. Şübəsiz ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsində sahibkarların müstəsna rolu vardır. Dekabrin 29-da Naxçıvan Biznes Mərkəzində keçirilən Azərbaycan-İran Biznes Forumunda hər iki tərəfdən sahibkarların iştirakı qarşılıqlı eməkdaşlıq üçün yeni imkanlar açıb.

Ötən il Naxçıvanda keçirilən bütün tədbirlər ister ölkəmizdə, isterse də beynəlxalq aləmdə maraqla izlenilib. Bunun əsas səbələrindən biri de bu idi ki, həmin tədbirlərde beynəlxalq ictimaiyyəti maraqlandıran, onların diqqətini cəlb edən məsələlər gündəmdə olub. Tədbirlər media və internet vasitəsilə geniş kütlələre çatdırılıb. Tədbirlər xarici ölkələrdən olan iştirakçıları bir daha vurğulayıblar ki, artıq ənəne halını alan beynəlxalq tədbirlər Naxçıvanda ən yüksək səviyyədə teşkil edilir. Bütün bunları nəzərə alaraq, qətiyyətə demək olar ki, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalanmış Naxçıvan təcrübəsi nümunə teşkil edir.

"Şərq qapısı"

BAXCP rəsmisi: "Radikal müxalifət pusquda durmuş canavara oxşayır"

Azərbaycanda müxalifət dedikdə, ilk növbətə bunu dəqiqləşdirmək lazımdır. Var ölkənin milli maraqlarını qoruyan, dövlətçilik mövqeyində gərhe nəyə güzəste getməyən, sözüş söyməyen, bütün rəngləri qara görməyən, yaxşıya yaxşı, pisə pis deyən, hakimiyetle normal münasibətlərin inkişaf etməsində maraqlı olan konstruktiv müxalifət, bir də var, Azərbaycanın milli maraqlarını belə nəzərə almayan, her gün söyüş söyən, bütün rəngləri qapqara gören, hakimiyətə gelmək üçün hər cür təxribatlara hazır olan- radikal müxalifət". Bu-nu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sedr müavini Niyaməddin Orduxanlı deyib. "Birincilərin, mənçə, 2017-ci il planı olke də geniş şəkildə köklü islahatların aparılması mövqeyində çıxış edərək, bu yönündə hakimiyətin apardığı siyaseti dəstekləmək, ölkədə sabitliyin qorunmasına maraqlı olmaq, xalqın maraqlarının qorunmasına yaxından iştirak etmək.



Radikal müxalifətin isə, hər il olduğu kimi, hansı yolla olur olsun, hakimiyətə gəlmək. Ölkənin sabitliyinin pozulması istiqamətin de fəaliyyətini genişləndirmək. İnsanların sosial vəziyyətinin ağır durum olması göründüsünə əsas tutaraq küləvi etiraz aksiyalarını təşkil edib, bu vəziyyətdən istifadə edib hakimiyətə gəlmək istiqamətində çalışmaq. Radikal müxalifət bu gün pusquda durmuş canavara bənzəyir. Adı bir vəziyyətdə olke də qarşılurma-nın baş verməsini arzulayır və bütün fəaliyyətini bu istiqamətdə qurub"- deyə, Niyaməddin Orduxanlı fikirlərini tamamlayıb.

Daxili İşlər Nazirliyi qətlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Dəmirçi Plaza"da tərədilən qətlə bağlı məlumat yayıb. SİA-nın DİN-nin saytına istinadən verdiyi məlumatə görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münəqşə zəminində tūfəngdən atəş açaraq satış üzrə menecər - paytaxt sakini Əli Ağalını qətlə yetirib. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Böləmisi eməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni töredərən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tūfəng götürülüb.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsində vəkillər çıxış edib

Dünen Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. APA-nın xəberinə görə, hakim Əlövət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Fuad Qəhrəmanının vəkili Nəmet Kərimli, Şamil Abduləliyevin vəkili Zibeyda Sadıqova və Taleh Bağırovun vəkili Yalçın İmanov çıxış ediblər.

Onlar ittihamın əsasız olduğunu, sübuta yetirilmədiyini, təqsirləndirilən şəxslərin eməllərində cinayət tərkibi olmadığını deyiblər. Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini isteyiblər. Proses yanvarın 11-də davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120-ci (qəsdən adam öldürməyə cehd) maddəsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29,



120.2.12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı ise ötən il dekabrın 8-de həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkən tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, səsial və ya dini nifrət və düşmənciliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Vergi orqanlarının büdcədənkənar fondu maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır



Vergi orqanlarının büdcədənkənar fondu nəsasən, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır. AZERTAC xəber verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 11 avqust tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi orqanlarının büdcədənkənar fondu formalaşdırılması və onun vesaitlərindən istifadə Qaydasi"nda edilmiş dəyişikliklərə bağlı Qərarında bildirilib. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi və Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş eləvə dəyər vergisinin qaytarılması Qaydasi"nın 17-ci bəndində nəzərdə tutulmuş eləvə dəyər vergisi məbləğinin 20 faizi üzrə formalaşan büdcədənkənar gəlirlər de Fondda toplanılır. Qərarda, həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanlarının sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə istifadə edilir.

Səhiyyə Nazirliyi: Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb

Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb. AZERTAC xəber verir ki, bunu Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktalarının baş vermesi barədə yayılan məlumatlara münasibet bildirən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, bu barədə yayılan məlumatlar doğru deyil. Əger belə hal olsaydı, Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. İ.Ağayev bildirib ki, qripdən ölüm faktının təsdiqlənməsi üçün ölümüş şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrində müayinə edilməli və ölümün səbəbi aydınlaşdırılmalıdır. Baş epidemioloq qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılması normal olduğunu qeyd edib. Vurğulayıb ki, hazırda ölkə ərazisində epidemioloji vəziyyət sabitdir. Ölkəmizdə kəskin respirator virus infeksiyalarına yoluxma faktı qeydə alınsa da, bu, epidemioloji səviyyədə deyil. İ.Ağayev bu virusların yayılması qarşısının alınmasında əhalinin tibbi maskalardan istifadə etməsinin vacibliyini də bildirib.



Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı silsilə reportajlarını davam etdirir

ƏI-Cəzirə telekanalı Azərbaycanla bağlı silsilə reportajlarını davam etdirir. AZERTAC xəber verir ki, növbəti reportajlarda respublikamızın cənub bölgəsinin folklorundan və çay ənənəsindən bəhs olunur.

Reportajlardan birində Lənkəranda fəaliyyət göstərən "Nənələr" folklor kollektivi haqqında məlumat verilir. Jurnalist yüz illərdən bəri nəsildən-nəsle ötürülen nəğmələrin bu kollektiv tərəfindən məhərətlə ifa edilməsindən səhəbət açır. Bildirir ki, bu nəğmələr həmin diyarın ərsindən xəber verir. Nənələr evlərində və ekin sahələrində İsləyərken gündəlik həyatlarının anılarını eks etdirən folklor tabloları yaradırlar. Ansamblın üzvü Gülbəzək Kərimova Əl-Cəzirə



telekanalının müxbirinə müsahibəsində deyir: "Əsrərden bəri oxunan bu nəğmələrlə biz yaşadığımız gündəlik həyatımızı, arzularımızı tərənnüm edirik".

Reportajda qeyd edilir ki, nənələr əsənlərini alıqları folklor rəqslerini və mədəniyyətlərini nəvələrinə öyrətməyə çalışırlar. "Biz uşaqlarımıza taliş xalqı ilə yanaşı, başqa xalqların da folklorunu

öyüredirik. Bununla da ölkəmizin mədəniyyətinin zəngin və rəngarəng ərsinin sintezini çatdırmağa çalışırıq", - deyə ansamblın digər üzvü Qızbəs Əhədova qeyd edir.

Reportajda bildirilir ki, azərbaycanlılar folklor rəqslerini gündəlik həyatlarının müxtəsər sənət əsərləri hesab edirlər. Bu rəqsler ölkədə yaşamış müxtəlif xalqların nəsildən-nəsle keçmiş və əsrlərdən gələn davranışlarını eks etdirir. Rəqsler ictimai tədbirlərdə, ümumxalq bayramlarında təqdim edilir və cəmiyyətin bütün təbəqələrinin reğbətini qazanır, həmçinin turistlərin marağına səbəb olur.

Reportajda folklorşunas Azad Həsənlinin fikirlərinə də yer verilir: "Azərbaycan folklorunda onlarla ifadə formaları var. Biz ölkəmizdəki multikulturalizmle və folklorumuzun zəngin sintezi ilə fəxr edirik".

Əl-Cəzirə telekanalının respublikamızın cənub bölgəsində hazırladığı daha bir reportaj çayçılıqla həsr edilib. Reportajda bildirilir ki, çay azərbaycanlıların həyat tərzidir, həm də ictimai əlaqə vasitəsi hesab olunur. Çay hətta diplomatik görüşlərin tərkib hissəsidir. Qeyd edilir ki, cənub bölgəsində Lənkərən sakinləri çay yüz illərdə başlayaraq müxtəlif meyvələrdən hazırlanmış mürəbbələrlə içirlər. Bu, həmçinin ənənələrə bağlılığın göstəricisidir. Mürəbbələrdən daha çox qış fəslində istifadə olunur, çünki faydalıdır və soyuqdəymənin dərmanıdır.

Müəllif vurğulayıb ki, çay süfrəsi insanları bir yerə toplayır. Müxtəlif mərasimlər, o cümlədən elçilik zamanı da çaydan istifadə olunur. Çay həm də iqtisadi baxımdan cənub bölgəsi üçün mühüm əhəmiyyətə malikdir. Yüzlərə sakin çayın becərilməsi ilə məşğul olur. Reportajda Azərbaycan çayının kimyəvi tərkiblərdən uzaq olduğu diqqətə çatdırılır.

Suriyada savaş get-
dikcə fərqli məzmun
kəsb etməyə başla-
yır, çünkü burada ərazilər
əldən-ələ keçməkdə davam
edir. Hökumət qüvvələri
hansısa bir yeri azad edir-
sə, başqa istiqamətdən
ağır zərbələr alır. Sanki
ssenariisi əvvəlcədən yazılı-
mış bir geosiyasi-həbi
oyun gedir. Hələlik tərəflər-
dən heç biri tam üstünlük
əldə edə bilmir. Rusyanın
dəstəyi ilə Bəşər Əsəd or-
dusu xeyli ərazi azad etsə
də, onun necə qorunacağı
məsəlesi aydın deyildir.
Bunun fonunda Hələbin
müxalifətin əlindən alınma-
sinin sevinci uzun sürmədi
- "Yaxın Şərqiñ mirvarisi" sayılan Palmiranı İŞİD yenidən zəbt etdi. B.Əsədə bağlı qüvvələr sürətlə şə-
həri tərk etməli oldular.

Bundan başqa, İŞİD-a qarşı Mosulda aparılan əməliyyat da uğurlu görünmür. Bir sına ekspertlər hesab edirlər ki, Suriya ordusunun hissələri azad etdikləri ərazi-lərdə qətləm töredirlər. Bu da sadə insanların İŞİD-in tərəfinə keçməsinə səbəb olur. Belə çıxır ki, hay-küylə başlayan həbi əməliyyatlar digər səbəbdən səmərəliliyini itirməyə başlayıb. Bəs çıkış yolunu nədədir? Suriyada qan axıdlmasının qarşısını kim ala biləcək?

Ləng irəliləyiş, sürətli qaçış: Əsəd ordusunun bir sindromu haqqında

Hələbin Bəşər Əsədə bağlı silahlı qüvvələr tərəfindən zəbt edilmişindən sonra Suriyada sülhün yarana bilecəyinə ümidi tama-mile puç oldu. Dəməşqi dəstekleyən Moskva və Tehranın sevinci elə də uzun sürmədi. Bu ölkələrin kütləvi informasiya vəsitələrində bir neçə gün davam edən qələbə raportları indi baş verenlərin analizi ilə evez edilib. Məsələ heç de Rusiya-İran-rəsmi Dəməşq həbi ittifaqının zəifliyində deyil. Əksine, proseslər göstərir ki, bu, Suriyada vəziyyəti dəyişə biləcək potensiala malik ittifaqdır. Ancaq reallıqda döyüş səhnəsinə daha çox faktorlar təsir edə bilir. Onun təsdiqi ki mi İŞİD-in Hələb itirilən anda Palmiranı sürətlə Əsəd tərəfdarlarından təmizləməsini göstərmək olar.

Analitiklər bu məqamı xüsusi qeyd edirlər. Çünkü Rusiya, İran və Qərb siyasi dairələrinin məruzələrində İŞİD-in çox zəiflədiyindən, artıq əvvəlki kimi döyüşmək imkanına malik olmadıqdan bəhs edilir. Digər tərəfdən, Palmiranın məhz Hələbin çöküşü ilə eyni vaxtda yenidən terror qruplaşmanın əline keçməsi müəyyən sual-lar doğurur. Özü də Rusiya aviasiyası və İranın seçmə əsgərləri İŞİD-in qarşısını kəsə bilməyib. Bu, nə deməkdir?

Mütəxəssislər bir neçə səbəb göstərirler (bax: məs., Nikolay Kojanov. Padenie Palğmiri i Aleppo: kak gto izmenit situasiyu v Sirii / "carnegie.ru", 15 dekabr 2016). Çətin ki, birincisi,

"carnegie.ru", 15 dekabr 2016). Önce onu vurğulayırlar ki, Hələbin alınması ilk növbədə Rusiya həbi dairələrinin xidməti ilə bağlıdır. Çünkü təcrübə göstərir ki, mühərbi də Rusiya əməliyyatları təşkil edib həyata keçirməkdə Suriya ilə İrandan xeyli üstündür. Artıq Suriyada Rusyanın yalnız aviasiyası deyil, zabitləri, həkimləri, keşfiyatçıları və xüsusi təyinatlıları da iştirak edirlər. Ruslar işe bu cür qarışından sonra B.Əsəd ordusuna irəliləye bilib.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, bu uğur Moskvanın özündən razılıq hissini gücləndirib və sayiqliq itirilib. Digər tərəfdən, Qərb siyasi dairələri və mediası İŞİD haqqında yanlış informasiyalar yayıblar. Belə ki, onlar bu terror təşkilatının gücünü xeyli itirdiyi barədə müntəzəm xəber veriblər. Buna rəğmən, konkret heç bir addım atılmayıb. ABŞ əsas olaraq

buna şübhə yoxdur. Ancaq mən düşünürəm ki, əgər bunu Dəməşq-də vətəndaş mühəribəsinin sonu sayırlarsa, bu, tezlikle illüziya ola-caq" (bax: Evgeniy Krutikov. Asadu daöt ponətg, çto voyna ehe ne okonçena / "vz.ru", 13 dekabr 2016).

Diplomatların bu cür fikirlərinə ABŞ-in radikal qruplara yeni silahlar satması ilə eyni məntəqicərçivəde baxsaq, aydın olar ki, səhəbat-hansısa sistemli və düşünülmüş fəaliyyətdən, ciddi bir prosesdən, vətəndaş mühəribəsindən gedir. Bu mənada Palmiranın yeniden İŞİD-in nəzarətine keçməsi Dəməşqə konkret siqnaldır. Təbii ki, Moskva və Tehran da ondan lazımi nəticələr çıxarmağa məcburdular. Ekspertlərə görə, Rusiya və İran əmin oldular ki, sərf həbi yolla terrorun qarşısını ala bilməyəcəklər. Onların orada sərf etdiyi güclə qazancları arasında ciddi

Türkiyə PYD-ni terror təşkilatı adlandırmır və onu daim vurur. İkincisi, Türkiyənin özünün təhlükəsizlik zolağı planı vardır. "Fərat qalxanı" eməliyyatının əsas məqsədi bunu təmin etməkdən ibarətdir. Deməli, səhəbat faktiki olaraq Suriyada Türk-Yə-Qərb qarşılardan gədebilər. Çətin ki, tərəflər buna getsinlər. İkincisi, rəsmi Dəməşq və bir sıra müxalif qruplar kurd qruplaşmasının aktivleşməsini qəbul etmirlər. Onlar PYD də daxil olmaqla kürdlərin təşkilatlarının bir yere qədər təsirli olmasını istəyirlər. Bu səbəbdən təhlükəsizlik zolağına qarşı Bəşər Əsəd və bəzi radikal qruplar da çıxış edəcəklər. Deməli, faktiki olaraq ABŞ-in bu planı vəziyyəti yaxşılaşdırmağa, münaqışını aradan qaldırmağa yox, da-ha xaotik bir vəziyyət yaratmağa xidmət edir.

Məsələyə regionda marağı olan başqa dövlətlərin fəaliyyəti

Suriyaya yeni həbi qüvvələr göndərməsi ilə bağlıdır. Onu reallaşdırmaq isə xeyli risklidir. Çünkü sanksiyalar altında qalan Rusiya və hələ də özünə gələ bilməyən İran üçün bu, ağır yükdür. Bu səbəbdən həmin ssenarinin reallaşması ehtimalı yüksək görünmür. Başqa ssenari yeni ərazi azad etmək məqsədindən el çəkərək danışılara üstünlük verməkdən ibarətdir. Bu da kifayət qədər mürəkkəb prosesdir. Çünkü böyük qüvvələr öz maraqlarını gözləyecəklər ki, proses də uzanacaq. Yaranmış boşluqdan istifadə edən müxaliflər və rəsmi Dəməşq yeni səviyyədə silahlı toqquşmalara rəvac vere bilərlər. Bu da regionu daha dərin böhrana sürükləyə bilər.

Nəhayət, üçüncü ssenariyə görə, Rusiya hər şeyi necə varsa, qoyub Suriyani tərk edə bilər. Bu isə Moskvanın qanlı olaylar arasında qalması demək olardı (bax:

Bir qələbə və bir məğlubiyyət: Hələbdən Palmiraya və Mosula qədər

kurd qruplaşmalarını yeni silahlarla təmin edib. Son məlumatlara görə, artıq PKK/PYD-də amerikanların ağır silahları, "Stinger" hava hücumundan müdafiə sistemi və zirehli avtomobilərə qarşı istifadə olunan raketləri vardır (bax: Özcan Yeniçeri. Suriye'de bilek güreşi ve Türkiye / "yenicaggazetesi.com.tr", 16 dekabr 2016).

Qərbin bu addımları Rusiya üçün aldadıcı manevrəmi olub? Burada xüsusi məqsədləri hərəkət ediblər? İndi bir sira ekspertlər bu suallara müsbət cavab verməyə meyllənlərlər (bax: məs., əvvəlki mənbəyə). Bu kontekstde Almanyanın xarici işlər naziri Frank-Walter Staynmayerin aşağıdakı fikri diqqəti çekir. O Hələbin çöküşündən dərhal sonra deyib: "Dəməşq-dəki rejim və onu həbi vəsitielərə dəstəkləyənlər - Rusiya və İran Hələbin avtomatik olaraq Suriya mənaqışında döñüş nöqtəsi olması illüziyasına qapılıblar. Əlbəttə, Hələbin çöküşü ciddi hadisədir, vəzifənin öhdəsindən gəlməsi mümkün deyildir. Çünkü, birincisi,

uyğunluq vardır. Çünkü uzun müddət savaşıb azad etdikləri əraziləri İŞİD heyredəcisi sürətlə geri ala bilir.

Hələb-Palmira-Mosul xətti: kimin kabusu?

Palmira ilə yanaşı, Mosulda da vəziyyət arzu edilən deyil. Orada ilk günlər sürətlə irəliləyən İraq ordusu və onun müttəfiqləri artıq yerlərində sayırlar. Rakkadan da söhbət getmir. Oraya olacaq həcum planı Palmira küçələrində ilisib qalıb. İndi düşünürələr ki, Rakka, yaxud Mosul, İdlib alınsa belə, onları əldə saxlaya biləcəklərmi? Bu suala konkret cavab verən yoxdur. Qərb indi daha çox PYD-nin nəzarətində olan təhlükəsizlik zo-lağının yaradılmasından danışır.

Lakin bu qruplaşmanın həmin vəzifənin öhdəsindən gəlməsi mümkün deyildir. Çünkü, birincisi,

aspektində baxıqdır da, bir qarşıqlıq görünür. Belə ki, Fransa, Səudiyyə Ərəbistanı, İsrail və başqa ölkələrin Suriya məsələsində öz maraqlarının olduğu sərr deyil.

Fransa son zamanlar xeyli passivlaşdır, Səudiyyə Ərəbistanının başı isə Yəməndəki münaqışaya qarışır. Türkiyə özü xüsusi həbi əməliyyat keçirir, ancaq ərazisindəki terror aktlarından da zərər görəmekdər. Buna baxmayaraq, hələlik Ankara yuxarıda sadalanan ölkələrdən daha çox Suriya proseslərinə təsir edə bilir. Ankaranın Rusyanın da müəyyən məsələlərde dəstəkləməsi ona əlavə üstünlük verir.

Bütün bunlar ekspertləri belə nəticəyə getirir ki, Dəməşqın ərazi azad etmək limiti tükənmək üzrədir. Müəyyən şərtlər daxilində hansısa yaşayış məntəqəsi azad olunsa belə, onun əldə saxlanması problemi daimi olacaq. O halda bir neçə ssenari ola bilər.

Onlardan biri Rusiya və İranın

Nikolay Kojanov. Padenie Palğmiri i Aleppo: kak gto izmenit situasiyu v Sirii / "carnegie.ru", 15 dekabr 2016). Çətin ki, Kreml bu variantı qəbul etsin.

Bunlar onu təsdiqləyir ki, Suriyanın ikinci iri şəhərinin böyük dəyinlərlə hökumət qüvvələrinin əlinə keçməsi faktiki olaraq heç nəyi həll etmir. Sadəcə, münaqışə yeni səviyyədə və fərqli qüvvələr nisbəti ilə başqa məzmun kəsb edir. Görünür, bu proses uzun müddət davam edə bilər. Böyük dövlətlər arasında konkret razılışma olana qədər Suriyada qan tökülcəkdir. Belə bir risk var ki, Donald Tramp dövründə Yaxın Şərqi daha böyük və geniş intriqalar meydanına çevriləsin. Buradakı hadisələrə region dövlətləri ilə yanaşı, digərləri də qarşı bilər. Hələb, Palmira və Mosul hadisələri daha çox bu müstəvidə düşünməyə məcbur edir. Suriyada mühəribə bütün şiddetliliyi ilə davam edir.

Newtimes.az

10 yanvar 2017-ci il

Ürəklərdə yaşayış şair Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

Dünən I Fəxri Xiyabanda xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub. Elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anma mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək, şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmə-



Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yaziçilər Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca və başqaları Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər.

Vurğulanıb ki, Zəlimxan Yaqub qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq.

ZÜMRÜD

Naxçıvan Bölməsində toplanılan yeni materiallar tədqiqata cəlb olunub

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərefindən müxtəlif arxivlərdən, müzeylərdən, kitabxanalardan toplanılan yeni materiallar tədqiqata cəlb olunub. Belə ki, 1853-1856-ci illər Şərqi (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərlı süvarilərinin və naxçıvanlı hərçilərin iştirakı, Kəngərlı süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-major II Kalbəli xan Naxçıvanskinin Rusyanın Paj Korpusunda təhsili, polkovnik Əbülfəz ağa Şah taxtinskinin Port-Artur döyüslərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.

Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi istiqamətində əvvəlki illərdə toplu şəklində nəşr olunan Türk Cümhuriyyəti Başbakanlığı Osmanlı Arxivində saxlanılan bir sıra sənədlər və Heydər ağa Şah taxtinski ilə bağlı məlumatlar da elmi araşdırılmalara cəlb olunan yeni materiallar sırasındadır. 1917-1920-ci illəri əhatə edən arxiv materiallarında saxtakar ermənilərin Naxçıvana qarşı təcavüz siyasetlərini təsdiq edən mühüm tarixi sənədlər var. Qeyd edək ki, institut əməkdaşlarından aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şixəliyev, elmi işçi El-nur Kəlbəzadənin topladığı yeni materiallar Rusiya Dövlət Tarix Arxivindən, Rusiya Dövlət Hərbi-Tarix Arxivindən, Gürcüstan Milli Arxivindən, İlya Çavçavadze adına Gürcüstan Milli Mərkəzi Kitabxanasından, İngiltərənin Milli Arxivlərindən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən, AMEA Naxçıvan Bölməsinin Mərkəzi-Elmi Arxivindən əldə olunub.

Z.BAYRAMOVA

2016-ci ildə Bakı Limanında yüksərmiş 47 faiz artıb. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmış siyasetinin təhlilərinə cavab verərək,

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC xarici yüklerin cəlb olunması, Limanda dünya standartlarına cavab veren əməliyyat standartlarının tətbiqi üçün fealiyyətini davam etdirib. Nəticədə 2016-ci ildə Bakı Limanında bütün istiqamətlər üzrə ciddi artım qeydə alı-

nib. Ümumi yüksərmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47 faiz artaraq 4,5 milyon tona çatıb. Yüksərmanın 87 faizi tranzit yüksərmanın payına düşüb.

Eyni zamanda, en böyük artım təkərli texnikanın, xüsusi də, iri-həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılması qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın ar-


tib və rəqəm ifadəsində 23 min 415 ədəd irihəcmli nəqliyyat vasitəsi təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8756 ədəd olub. Bunnaların 13 min 791 ədədi (58,3 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41,7 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci il ilə müqayisədə TEU ekvivalentinde konteynerlərin aşırılması 28,5 faiz artaraq 17 min 100

"Naxçıvan" jurnalının 35-ci nömrəsi çap olunub

Ötən il keçirilən "Naxçıvan qalaları: tarixde və günümüzde" adlı beynəlxalq konfransın materialları əsasında "Naxçıvan" jurnalının 35-ci nömrəsi çap olunub. Jurnalın ilk səhifələrində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun beynəlxalq konfransdakı çıxışı dərc edilib.

Jurnalda AMEA-nın prezidenti, akademik Akif Əlizadənin "Naxçıvan: Zaman və elm" adlı məqaləsində bütün tarixi boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş qədim Naxçıvan diyarının, ilk növbədə, ölkəmizin əsas sivilizasiya və dövlətçilik mərkəzlərindən biri olduğu qeyd edilir: "Naxçıvan" sözünün Nuhçikan toponomi ilə səsleşməsi heç de təsdiq olmayıb, bu qədim diyarın ulu tarixində xəbər verən anlayışlardır. Bu mənada, əsası Nuh peyğəmbər tərəfindən qoyulmuş ilkin məskunlaşma zəminində yaranan Naxçıvan şəhərinin 5 min illik tarixə malik olması əsatirdən qat-qat çox real gerçekliyi ifadə edir".



AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıllı Hacıyevin "Naxçıvan qalaları tariximizin öyrənilməsində mühüm mənbədir" mövzusunda məqaləsində isə qeyd olunur ki, Naxçıvanda qala tipli yaşayış yerləri eramızdan əvvəl III minillikdə yaranıb, sonrakı dövrlərdə bu tip yaşayış yerlərində geniş istifadə olunub.

Jurnalda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının "Naxçıvanın hərbi-siyasi tarixində qalalar və şəhər-qalalar", Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərliyinin "Kitabi-Dədə Qorqud dastanında, tarixde və günümüzdə Əlinçəqala", AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Naxçıvanın qədim qala şəhərləri" mövzularında məqalələri yer almış. Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlə doktoru Oqtay Bəllinin "Son tunc və erkən dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasındaki oxşarlıq", Amerika Birleşmiş Ştatlarının Emori Universitetinin professoru Hillari Qopnikin "Şərvadisini Son Tunc dövrü qalaları", Naxçıvan Bölməsinin dosenti Firudin Rzayevin "Əlinçə, Qazançı, Sütük qala adlarının etimologiyası və tarixinə bir baxış" mövzularında çıxışları da qeyd olunan mövzunun araşdırılması baxımından maraqlı faktlarla zəngindir.

ZƏLƏDDİNQIZI

"BakuOperArt" layihəsinin təqdimatı olacaq

16 yanvar 2017-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın Opera studiyasının "BakuOperArt" layihəsinin təqdimatı baş tutacaqdır. Opera studiyasının ənənəvi keçirilən konsertlərinin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti, professor Fəxrəddin Kərimov bildirib ki, bu il tədbirdə dinləyicilər üçün xüsusi surprizlər hazırlanmışdır. Layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstekləməkdir. Konser t proqramında Bakıda az səhnələşdirilmiş operalardan tanınmış parçalar səsləndiriləcəkdir. Onların bəziləri musiqili premiera olacaqdır. Həmçinin, layihə çərçivəsində Bakıda artıq 40 ildən çoxdur səhnələşdirilməyən Ş.Qunonun "Faust" operasından bütöv akt nümyiş ediləcək.

Komandanı təşkil edən ulduz solistlər: Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştand, Adil Axundov və b. Solistlərə bahəm tədbirdə xor nömrələri də yer alacaqdır. Xorun bədii rəhbəri Gübəci İmanova və Opera studiyasının orkestri, şübhəsiz ki, operasever dinləyicilərə parlaq emosiyalar bəxş edərək, unudulmaz anılar yaşadacaqlar.

NƏZAKƏT

2016-ci ildə Bakı Limanında yüksərmiş 47 faiz artıb

Ümumi yüksərmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47 faiz artaraq 4,5 milyon tona çatıb. Yüksərmanın 87 faizi tranzit yüksərmanın payına düşüb.

Eyni zamanda, en böyük artım təkərli texnikanın, xüsusi də, iri-həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılması qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın ar-

tb və rəqəm ifadəsində 23 min 415 ədəd irihəcmli nəqliyyat vasitəsi təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8756 ədəd olub. Bunnaların 13 min 791 ədədi (58,3 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41,7 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci il ilə müqayisədə TEU ekvivalentinde konteynerlərin aşırılması 28,5 faiz artaraq 17 min 100



Əsas Yük Terminalında aşırılan yüklerin miqdarı 2016-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 418,1 min ton olub. Aşırılan yüklerin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının iddalının payına düşüb.

Rusiyalı ekspertdən ermənilərə məyusedici proqnoz: "İLLÜZİYALARA QAPILIRSINIZ"

Vadim Dubnov:
"Moskva heç vaxt
Azərbaycanla
qarşılurmada
Yerevana kömək
etməyəcək"

Nikolay Bordyuanın Kollektiv Tehlikəsizlik Müqaviləsi Təşkilatının baş katibi postundan əzaqlaşdırılmasının ardına, Ermənistanda hələ də bununla bağlı təlaşlı müzakirələr davam edir. Belə ki, ölkə mediası istefaya göndərmiş Bordyuanın yerine onun müavini Valeri Semerikovun müvəqqəti baş katib təyin edilməsindən sonra KTMT-yə Ermənistən rəhbərlik etməsinin nəyə görə təxirə salınması məsəlesi üzərinə dayanıb. Hətta bununla bağlı rusiyalı ekspertlərin de rəyi öyrənilib. Lakin buna baxmayaraq, erməni mediası burada da istədiyi cavabı tapa bilməyib.

Ermənistən 1.in.am saytı "Exo Kavkaza" və "Radio Svoboda" (Praqa) radiosunun siyasi şərhçisi Vadim Dubnovdan müsahibə alaraq, ona erməniləri narahat edən sualları ünvanlayıllar. Erməni saytına müsahibə verən siyasi ekspert Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

SİA həmin müsahibəni oxucularına təqdim edərək, onu şəhər şəklində diq-qətə çatdırır.

"Biz bundan sonra da KTMT-də mənasız, lakin maraqdoğurucu rəqabətləri müşahidə edəcəyik"

Bələliklə, KTMT-nin bundan sonra ki fəaliyyəti və funksiyası, o cümlədən, üzv ölkələrin aşkar fikir ayrılıqları barədə verilen sualı cavalandıran Dubnov deyib ki, bundan sonra da KTMT-dəki üzv ölkələr arasındaki üstünlük əldə etmək rəqabətinin olacağını istisna etmir və KTMT, yoxsa Avrasiya İttifaqı məsələsi de artıq mənasız bir faktora çevrilib.

Ermənilərin KTMT-yə rəhbərlik növbəsinin çatmasına baxmayaraq, üzv ölkələrin buna razılıq verməməsi nə gəlinə, Dubnov bildirib ki, Moskvadan erməni hərbi nümayəndəsinin KTMT-nin baş katibi postuna təyin edilməsini istəməməsi aydın məsələdir və Moskvadan bunun üçün nə isə axtarıb-tapacağı da məlum idi.

"Hətta deyilənə görə, bəzi konspiroloqlar erməni hərbçisinin təyin olunmaması ile bağlı Lukaşenko ilə müyyəyen razılığın əldə edildiyi amilini irəli sürsərlə də, mən belə fikirləşmirmə ki, bu iddia, heqiqətən də, beledir"-deyə rusiyalı siyasi şərhçi qeyd edib ki, onun fikrincə, Moskvada Lukaşenko-nun demarşı ile bağlı hər hansı müsbət plan tapılıb və bu plan məmənuniyyətlə istifadə edilib: "Bu, əlbətə ki, "Dağlıq Qarabağ Respublikası" ifadesini işlədən Bordyua ilə olan intriqanın nəticəsi idi"...

Jurnalistin sözügedən faktın - baş katiblərin rotasiya prinsipi üzrə seçiləməsində problemlər yaşanması, bu-



nun KTMT-nin nüfuzuna hansı təsir göstərəcəyi, eləcə də gələcək fəaliyyəti ile bağlı verilən sualını cavablandırıran Dubnov ironik şəkilde bildirib ki, onlar bundan sonra da KTMT-də maraqdoğurucu rəqabətləri müşahide edəcəklər: "Nəyə görə də yox?! Biz bundan sonra da KTMT-də mənasız, lakin maraqdoğurucu rəqabətləri müşahidə edəcəyik. KTMT, yoxsa Avrasiya İttifaqı? Bu məsələ hələ uzun çəkəcək..."

**"Moskva üçün
Semerikovun
müvəqqəti baş katib
kimi KTMT-yə
uzunmüddətli şəkildə
rəhbərlik etməsi
sərfedicidir"**

Semerikovun KTMT-nin baş katibi postuna müvəqqəti rəhbər təyin olmasından sonra onun bu postda davamlı qalıb-qalmayacağı, ümumiyyətlə, təşkilatın baş katibliliyinin Ermənistana verilməyəcəyi sualını cavablandırıran rus siyasi şərhçi deyib: "Bu, aparat oyularıdır. Aparat nöqtəyi-nəzərindən, hesab edirəm ki, Moskva üçün Semerikovun müvəqqəti baş katib kimi KTMT-yə uzunmüddətli şəkildə rəhbərlik etməsi sərfedicidir. Əger o indi dən baş katib kimi seçilsə, bu zaman rotasiya prinsipi pozula bilər. Müvəqqəti icraçı isə daha məqsədəyindən.

Başqa tərəfdən, düşünürəm ki, Moskva erməni nümayəndəsinin baş katibliliyə seçilməsi məsələsində maksimum şəkildə vaxt uzadacaq. Həmçinin, hesab edirəm ki, əger erməni tərefinə lazımlı olarsa, Moskva tərəfindən izahatlar verilə bilər və bu, heç də çətin deyil. Çünkü Ermənistən hakimiyəti bu izahati rahat şəkildə qəbul və həzm edəcək. Lakin müxalifət isə, bu məsələyə çox asanlıqla güləcək".

**"Erməni hərbçisinin
KTMT-yə baş katib
təyin olunmaması
Azərbaycanla verilən
bonusdur"**

Erməni jurnalist Vadim Dubnova Bordyuanın istefaya getməsinin səbəblərini Azərbaycan mediasında onun Dağlıq Qarabağı "respublika" kimli təqdim etməsi, eləcə də, bu məsələnin Azərbaycanın təbliğatı üçün müsbət nəticə verməsi ilə əlaqələndirildiyini deyib və bu fakturun nə qədər heqiqətən olduğunu soruşub.

Maraqlıdır ki, rusiyalı siyasi ekspert bunun belə olmadığını deyərək, baş verənləri əyalət teatrının üçtərəflı intriqası kimi qiymətləndirib. Lakin bununla belə, baş verənlərdən Azərbaycanın "qazanc" götürdüyünü bildirib. SİTAT: "Erməni hərbçisinin KTMT-yə baş katib təyin olunmaması Azərbaycanın riski nəzərə almadığı məlum bəyanatı isə Yerevanı, az da olsa kompensasiya etdi. Nə də olsa, o istefaya getməli idi. Bu, onun gedişi paketinin tərkib hissəsi idi".

**"Ermənistən nə
KTMT-də, nə də
Avrasiya İttifaqında
moderator rolunu ala
bilməyəcək"**

Erməni jurnalist isə, öz növbəsində, sual edərək deyib ki, əslində, həmin bəyanatı Bordyuja deyil, məhz Moskva səslendirib və bu, Azərbaycan xəberdərləq ola bilərdimi?

Dubnov isə bunun belə olmadığını deyərək, bir daha təkrar edib ki, həmin bəyanatın səslənməsi ermənilərin KTMT-yə baş katiblik etməyəcəkləri ilə bağlı kompensasiyanın tərkib hissəsi idi.

Ermənistən KTMT, Avrasiya İttifaqı kimi qurumlarda hər hansı pozulmuş münasibətlərin qurulmasına, ya-xud bərpasında moderator rolu oynaya-cığına da inanmadığını deyən rus siyasi şərhçi, buna baxmayaraq, Ermənistən bu kimi təşkilatlarda, sadəcə, üzvlük etməsi Moskva üçün prinsipial olaraq lazımdır. Belə ki, əger bu da olmasayıd, onda qalmaqla yaşandırı.

**"Erməni ictimaiyyəti
bu cür illüziyaları
qəbul etməyə meyilli
görünmür"**

"Belə olan vəziyyətdə, Ermənistən adıçikilən təşkilatlar çərçivəsində yalnız maraqlarının qorunması üçün müəsim olunmalıdır?"-sualına cavab verən Dubnov deyib ki, ona bu kimi məsələlərdə məsləhətlər vermək çətindir, ancaq məsləhəti bu olardı ki, reallıq anlaşılsın və müyyəyen illüziyalara son qoyulsun..."

"Exo Kavkaza" və "Radio Svoboda" radiolarının siyasi eksperti son olaraq deyib ki, əger Rusiya ilə Azərbaycan arasındaki münasibətlərdə fatal hadisələr baş vermezse, Moskva heç vaxt Azərbaycanla qarşılurmada Yerevana kömək etməyəcək.

"Hesab edirəm ki, Yerevan mövcud situasiyada yalnız bunu özünə rəva görməlidir - eləvə illüziyalara qapılılmayaraq, adekvat olaraq öz ehalisindən her şeyi olduğu kimi izah etmək. Yeri gelmişkən, erməni ictimaiyyəti bu cür illüziyaları qəbul etməyə meyilli görünmür"-deyə Valeri Dubnov son olaraq vurğulayıb.

Qeyd: müsahibənin orijinalını bu linkdən oxuya bilərsiniz:

<http://ru.1in.am/1178388.html>

Rövşən NURƏDDİNOĞLU

**Erməni yazıçılar
Sarkisyan
haqqında: "Əclaf!"**

"Sarkisyan məni qızıl medalla təltif etdi, lakin medalın təmizlənməsi zamanı məlum oldu ki, medal dəmirdən hazırlanıb"

Ermənistən prezidenti Serj Sarkisyanın cinayət karəməlləri zaman-zaman ele ermənilərin özləri tərəfindən de təqid olunub, ona qarşı olan nifət ən pik həddə çatıb. Daim uşaqları, qocaları öldürdüyüne, qızları əxlaqsız yola sövg etdiyinə görə, qurur hissi keçirdiyini deyən Sarkisyanın Qarabağ mühabibəsi ilə bağlı xatirələri bunu deməyə əsas verir ki, bu adam əsl vəhşidir, terrorçudur. Erməni yazıçı Anna Payatyan Sarkisyanı nifət etdiyini bildirərək Xocalı soyqırımı töredənləri açıq şəkildə ittihəm edib. Hər kəs kimi A. Payatyan da gözəl anlayır ki,

Xocalı soyqırımı töredənlər, uşaqları, qocaları, qadınları vəhşicəsinə qətle yetirənlər bu gün Ermənistəndə iqtidardadırlar və başlarında da Sarkisyan dayanır. A. Payatyan sosial şəbəkələrdə paylaşdığı statusunda yazır: "Kimlər ki, Njdeyəldir, onlar Allaha qarşıdır, kimlər ki, Serj Sarkisyan-ladır-onlar iblise işleyirler. Kim düşünürse ki, azərbaycanlılar münasibətdə bədheybət və qatıl olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır. Xocalıda soyqırımı olub! Ve bunun üçün quldurlar cavab verməlidir-Njde tərəfdarları. Onlar əsger deyillər, cinayətkar və qatıldırlar. Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan, Serj Sarkisyan, Arabo qrupu... Onların hamısı uşaqların və qadınların qatılırları!"

Yazıçı A. Payatyan Xocalı soyqırımı haqqında S. Sarkisyanın vəhşiliyini, cinayətkar olduğunu etiraf edən, abırsız bəyanatını da xatırladı: "Serj Sarkisyanın hədsiz sırtıq və abırsız bəyanatını Size və dünyaya təqdim edirəm: "Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sindirdiğ". Əclaf!!! Mən onları həyatda olanda və ölümündən sonra mühakime olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı töredikləri cinayətlərə görə məhəkimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu Njde əclafları bizim xalqımızın adına qara ləke vurdular!!!". Ermənistən Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri, yazıçı Lyubik Çibuxçyan (bu adam bir müdət dən bundan önce, siyasi siğınاق almaq üçün Azərbaycana müraciət edəcəyini bildirmişdi) Sarkisyan hökumətinin onun başına gətirdikləri haqqında "Aravot" qəzetində belə yazırı: "Sarkisyan məni əməkdar inəsənət xadımı kimi qızıl medalla təltif edib. Lakin medalın təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. Ermənistənda həyə yalnız bir insanda var-məndə. Buna görə mən sizinle bir milletdən olduğuma görə utanram. Məni 108 dram dilənci maaşından Sarkisyan məhrum etdi. Mən başa düşürəm ki, Qarabağda baş verənlərdə əsas günahkar Sarkisyanı, onu bu vəzifəyə getirənlərdir. O, əsl qatıldırdı. Türk, müsəlmani öldürmək öyünən biri insan adını daşıya bilməz. İnanıram ki, Sarkisyanın dərsi elə sağlığında veriləcəkdir".

Rusiyada yaşayan gənc erməni yazıçı Gevorg Ghazaryan Sarkisyanın prezidentliyi altında bir gün belə yaşamağı özünə rəva bilmədiyini bildirib. Bu həmin Gevorg Ghazaryandır ki, Bakı haqqında kitab da yazmışdı. Məsələ bundadır ki, Ermənistən ağılı başında olan insanları başa düşür ki, Sarkisyan qatıldır və onunla eyni ölkədə yaşamaq her an təhlükədir. 2016-ci il erzində 60 min insan Ermənistən tərk edib. Bunların içərisində yazıçılar, elm adamları, tanınmış ictimai xadimlər də az deyildir. Ümumiyyətlə, erməni yazıçılarının Sarkisyanı ittihəm etmesi heç də esas-sız deyildir, bir neçə ay bundan önce, Bakıya sefər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyanın Xocalı abidəsini ziyaret etməsi bunun göstəricisidir. Ağlı başında olan, heqiqəti görmək istəyən ermənilər Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər və öz əsərlərində erməni vandalizmini bütün çıpalqlığı ilə təsvir edirlər.

SAMİR

İsa Qəmbər növbəti dəfə xəyanətdə ittiham olundu

Məlum olduğu kimi, Avropada səfərdə olan "Demokratik Düşüncə Mərkəzi"nin rəhbəri, keçmiş Müsavat başqanı Isa Qəmbər pulla mühacirətə vəsiqə verib göndərdiyi insanlarla görüşündə ölkəmizin və xalqımızın əleyhinə ittihamlar irəli sürüb.



Təbii ki, xaricdə ölkəmiz haqqında sər-böhtən səsləndirmək siyasetçiye uğur gətirən hal deyil. Ümumiyyətlə, diqqətçəkən məqam ondan ibarətdir ki, müxalifətin üzüqara liderləri olan Cəmil Həsənli, Arif Hacılı, Isa Qəmbər və digərləri ölkəmizin sərhədlərini keçən kimi xalqımız və dövlətimiz əleyhinə anti-təbliğat kampaniyası aparırlar. Sual yaranır: dağidıcı müxalifətin öz millətinə və dövlətinə qərəzi nədən irəli gelir?

Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli:

- Müxalifət təmsilçilərinin bu cür hərəkətlərə əl atması heç də yaxşı hal deyil.

vasitələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd edərək, öz maraqlarını ortaya qoymaq istəyirlər. Üzdə bu cür insanları həvəsləndirsələr belə, daxilən onların siyasi baxımdan yetkin olmadığı qənaəetine gəlirlər. Ümumiyyətlə, yaxşı olardı ki, cəmiyyətdə özlərinə dağidıcı müxalifət imici qazanan partiya sədrləri məkrli planlarından, pozucu əməllerindən əl çəksinlər. Əks-təqdirdə, onlar daha da gözən düşəcəklər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- Xaricdə Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirlər səslən-

Həmin şəxslərin hansısa xarici ölkəyə səfər etdikləri zaman dövlətimiz haqqında şer-böhtən səsləndirməsi heç də onlara başucalığı getirməyəcək. Sadəcə olaraq, həmin xarici ölkələr bu

dirən müxalif partiya sədrlərinin hərəkətlərini pisləyirik. Çünkü Azərbaycan vətəndaşının kimliyindən və statusundan asılı olmayaraq, yeni istər müxalifət olsun, istərsə də başqa yönümlü insan olsun, xaricdə öz ölkəsi ilə bağlı xoşagelməz məsələləri səsləndirirse, bu, həmin şəxse heç də başucalığı getirmir. Əksinə, utanc gətirən bir məsələdir. Bu baxımdan, müxalifət düşərgəsini təmsil edən şəxslərin xarici ölkələrə bu kimi səfərlər etmələri və orda görüşlər keçirmələrinin həmin şəxslər üçün heç bir əhəmiyyəti olmayacaq. Demək olar ki, pozuculuq yolu tutmalarının nəticəsidir ki, uzun illərdir müxalifət düşərgəsində təmsil olunan həmin şəxslər məğlubiyyət girdabından çıxa bilmirlər. Ümumiyyətdə, müxalif təmsilçilərinin xalqın və dövlətin əleyhinə yönələn çıxışlar etmələrinin arxasında xaricdən özlərinə yəni himayədarlar tapmaq və bununla da maddi dəstək əldə etmək məqsədi güdürlər. Amma dərk etmirlər ki, pul qazanmaq xatirinə dövlətin imicini ləkələməyə çalışmaq dövlətə xəyanətdən başqa bir şey deyil.

GÜLYANƏ



Diplomiya və Nurəddin Məmmədli

SAMİR

Dünən Günel Mövludun sosial şəbəkələrdə paylaşıdiği müsahibəsinə oxudum, açığı deyim ki, "kövrəldim", oxu vaxtaşırı dağادa dəyən bu adamın iniltisini hiss etədim.

"Mən arzuladığım Azərbaycanda yaşamaq istəyirəm" deyən Günel bu ifadəni əvvəllər də işlədərdi, daha yanğılı, lap ehtiraslı formada. Bir dəfə gənc yazılı dostlarımız da ondan hansı Azərbaycanda yaşamaq istədiyini soğuşmuşdular: "Hər şeyin sərbəst olduğu, evlərin arasında sərhədlərin olmadığı, qonşuların pəncərələrinin açıq olduğu, bu pəncərələrdən her şeyin aydın göründüyü, istədiyin vaxt istədiyin kişi ilə evlənə bildiyin Azərbaycanda...". Günel belə cavab vermişdi. Əlqərəz, bu "qadın" əre gedənde mən demişdim ki, boş yerə çalışmayıñ, cəmi bir neçə ay sonra onun ürəyində yenidən yeni sevgilər dombalacaq. Bu da fakt, danişmadı-danişmadı, axırdı içini tökdü. Hollandiyanın qızımı baş kişilərini bizlər misal çəkir, 11 yaşı holland qızlarının ölümlərin "azad"lıqlarından öyüd-nəsihətlər həzırlayı. Qisası, bu həmin Güneldir, doymayıb, dəyişməyib, formalaşmayıb. Yazını bütünlükli Güneşə sərf etmək fikrində deyiləm. Odur ki, AXCP sədrinin müavini Nureddin Məmmədli sızılara maraqlı bir hadisə danişacam. Deməli, iki gün əvvəl Nureddin "facebookda" mənmiş bir status paylaşmışdı. Yazılı ona sual verdim ki, neçə ildir siyasetdəsiniz ve sizce, siyaset nədir? Cavabına baxın: "Siyasətin nə olduğunu bilmək üçün Əli Kərimlinin həyat yoluna nəzər salın. Ətin tökülsün, ay Nureddin! Mən də ona maraqlı olsun deyə bir balaca yazı göndərdim, məsləhət bildim ki, oxusun. Ele sizlərə də maraqlı olar.

Bir dəfə Henry Kissinger'dən soruşurlar:

- Diplomiya nədir?
- "Ooo, bu universal yəhudü metodudur, icazə verin, misal üzerinde izah edim. Siz Sibirdə bir kasib oğlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlanдан soruştursunuz:

- Yəhudi qızla evlənmək isteyirsən?
- Nəyimə lazımdır, kəndimizdə qız çoxdur.
- Yox, o qız milyarder qızıdır!
- Onda bu, hər şeyi dəyişir-mən razı!

Bundan sonra mən gedirəm İsvəçrəyə, orada bank sahibi ilə görüşürəm və deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sərfsiz bankınıza prezent kimi yaraşan adamdır!

- Nəyimə lazımdır Sibirdən, burda insan yoxdur ki?
- Amma o, Rokfellerin kürəkənidir!
- Onda bu, hər şeyi dəyişir. Gələsin!

Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.

- Bizim ailə hamısı maliyyəcidir, Sibirdən olanı neynirəm?
- Elə o da İsvəçrə bankının prezidentidir.

- Hə, onda bu vəziyyəti dəyişir. Və qızını çağırır.
- Qızım sənə maliyyəci ər tapmışıq.

Qız ise:

- Maliyyəciler hamısı cılız və zəif olurlar, istemirəm!
- Yox qızım, bu, Sibirdən, çox möhkəmdir.

Və qız razılaşır. Bax, bu, sərf diplomatiyadır.



Türk Hava Yolları yağan güclü qar səbəbindən 277 daxili və xarici reysi ləğv edib

Instanbulda yağan güclü qar bir sira çətinliklər yaradıb. AZERTAC Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Əsas yollarda nəqliyyatın hərəkəti üçün ciddi problemlər olmasa da, bəzi duz səpilməmiş küçələrdə avtomobilərin hərəkətində çətinliklər yaranır. Mehdu dörətən şəraitini səbəbindən İstanbul Boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb. Türk Hava Yolları isə yağan güclü qar səbəbi ilə Atatürk və Sabiha Gökçen hava limanlarından reallaşdırıcı 277 daxili və xarici reysi ləğv edib. Pegasus Hava Yolları da reallaşdırılması planlaşdırılan 74 daxili və xarici reysi təxire salıb. Həmçinin İstanbul dəniz avtobuslarının hərəkəti də dayandırılıb. Qeyd edilir ki, 834 evsiz vətəndaş şaxtalı hava şəraiti ilə əlaqədar Zeytinburnu idman Kompleksində müvəqqəti olaraq yerləşdiriliblər.

Avropada kəskin soyuqlar 20 nəfərin ölümüne səbəb olub

Son günlər Avropa-da tüğyan edən kəskin soyuqlar 20 nəfərin ölümüne səbəb olub. Adətən qışın daha yüngül keçdiyi Yunanistan adalarında qar yağış, Polşada soyuq hava mənfi 30 dərəcəyə çataraq 10 nəfərin həyatına son qoyub. O cümlədən İstanbulda üç gün qar yağış, Bosfor boğazı bağlanıb, ölkənin ən böyük hava limanında bir çox reyslər təxirə salınıb. Bəzi ölkələrdə "sarı" və "narancı" təhlükə kodu elan olunub.



Misirdə blok-posta hücum: 6 polis əməkdaşı ölüb, 10-u yaralanıb

Bazar ertəsi günü səhər Sibayn yarımadasının şimalında yerləşən Əl-Əriş şəhərindəki blok-posta hücum olub. Bu barədə "Əl-Balyad" xəbər portalı məlumat yayıb. AZERTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, silahlı hücum nəticəsində polis zabiti və təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı ölüb, 10 nəfər yaralanıb. Daxil olan informasiyada bildirilir ki, əvvəlcə nəzarət-buraxılış məntəqəsinin qarşısında avtomobile qoyulmuş partlayıcı işə salınıb. Sonra isə ekstremlistlər blok-postu minomyotlardan ateşə tutublar.



Metro işçilərinin tətili milyonlarla Londonun işini çətinləşdirib

London metropoliteni işçilərinin tətili, gözlənildiyi kimi, paytaxtda yaşayan və işləyən milyonlarla insanı çətinliyə salaraq nəqliyyat kolapsına səbəb olub. AZERTAC xarici KİV-lərə istinadla xəbər verir ki, etiraz aksiyası səbəbindən yanvarın 8-də axşamdan etibarən metronun demək olar ki, bütün mər-

kəzi stansiyaları, həmçinin "Waterloo", "King's Cross", "Euston", "London Bridge", "Paddington" və "Victoria" vağzallarında yerləşən metro stansiyaları bağlanıb. Eyni zamanda, Londonun "Heathrow" aeroportunun 4 ve 5-ci terminallarında da qatarların hərəkəti dayanıb. TətİL nəticəsində paytaxtın bütün yollarında tixaclar əməle gəlib. Yerüstü nəqliyyat gücləndirilmiş iş rejiminə keçəsə də, avtobus dayanacaqlarında uzun növbələr yaranıb. Həddən artıq insanların toplanması səbəbindən "Clapham Junction" vağzalı təxliyə olunub.

Teşkilatçıların sözlerinə görə, etiraz aksiyasının əsas səbəbi iş yerlərinin ixtisarı və bununla bağlı metro stansiyalarında yaranmış personal çatışmazlığıdır. Həmkarlar ittifaqı üzvlərinin fikrincə, bu, metropolitenin qalan əməkdaşlarının işini həddən çox artırır və sənəşinlərin həyatını təhlükə altında qoyur.

Misir ordusu iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında antiterror əməliyyatları həyata keçirir. Buradakı çətin keçilən rəyinlərdə ekremist qruplar, o cümlədən İŞİD-ə əlaqəli yaraqlılar cəmləşiblər. Dekabrın əvvəllərində ordu komandanlığı 8 ekstremlistin öldürdüyü və daha 12-nin tutulduğu barədə məlumat yaymışdır.

KIV və məhkəmə prosesinin aşkarlığı: vətəndaşların məhkəmə hüququ

Məhkəmə proseslərində aşkarlığın iki cür anlaşımövcuddur. Avropa Komissiyasının bəyanatına görə, birinci halda proseslərin aşkarlığı tərəfləri hakimin qeyri-objektivliyindən müdafiə edir; ikinci halda, cəzanın açıq şəkildə bəyan edilməsi ilə məhkəmə proseslərinin aşkarlığı ictimaiyyəti mətbuat vasitəsilə məlumatlaşdırmağa şərait yaradır.

Beləliklə, ictimaiyyətin məhkəmədə iştirak etmək hüququ var. Digər tərəfdən, Avropa Məhkəməsi bir neçə işin müzakirəsi zamanı tərəflərin qarşılıqlı razılığı ilə bağlı dinləmələr də keçirmişdi. Bu, onunla əsaslandırılmışdı ki, bu proseslər haqqında məlumatlar ictimaiyyət üçün o qədər də müüm əhəmiyyət kəsb etmir.

Məhkəmə iclaslarının və ya məhkəmə baxışının predmeti ola biləcək hər hansı bir məsələni işıqlandıran zaman radio və telejurnalıstlər vətəndaşlarıñ ədalətli və qərəzsiz məhkəmə hüququnun həyata keçirilməsinə mane olan bütün hərəkətlərdən çəkinməlidirlər. Dünən yanın bir çox aparıcı KIV orqanlarında qeyd olunan bu tələb əldə bayraq tutulmaqdadır. Məsələn, məşhur Ey-Bi-Si-nin təlimatlarında göstərilir ki, "hökmlər yalnız məhkəmə iclaslarının gedisi zamanı təsdiq olunmuş faktlara əsaslanmalıdır. Buradan belə bir nəticə çıxır ki, əger bilavasitə, məhkəmə prosesi zamanı araşdırılması müyyəyen qanuni əsasla rə Görə mümkin olmayan informasiya efirə verilərsə, onda biz məhkəmənin gedisi mənfi təsir göstərə bilərik". Belə hallara yol verməmək üçün mass-media öz qaydalarını müyyənləşdirməlidir. Cinayət hadisələrini və cinayət işləri üzrə məhkəmə proseslərini işıqlandırarkən yadda saxlamaq lazımdır ki, mühakime olunan şəxsin verdiyi ifadələrde müyyəyen etirafların olması, onun keçmişdəki cinayətkar fəaliyyəti, yaxud şahidlərin şəxsiyyəti və potensial ifadələri haqqında ətraflı məlumat hüquqi prosedurların neticələrinə təsir göstərə bilər. Lakin bəzən bu qəbildən olan informasiyaları ictimaiyyətin diqqətinə çat-

dırmaq, nəinki mümkündür, hətta çox vacibdir. Məsələn, KIV dövlət məmurlarının cinayətkar fəaliyyəti, qanunsuz həbslər və digər qanun pozuntuları ilə bağlı halları araşdırmalıdır. KIV müstəqil müşahidəçi rolundan heç vaxt, xüsusi də, ədalət məhkəməsi həyata keçirilən hallarda imtina etməməsidir. Deməli, əger ictimai marağı təmin etmək baxımdan buna ehtiyac duyulursa, KIV lazımlı məlumatların axtarışı üçün istənilən mənbədən istifadə və müvafiq faktlarla auditoriyani tanış edə bilər. Bunu, ilk növbədə, məhkəmə işlərinə və rəsmi şəxslərin səhv hərəkətləri, o cümlədən, fəaliyyətsizliyi ilə əlaqədar hallara aid etmək olar.

İnkişaf etmiş demokratik cəmiyyətlərdə hakimiyyət və qeyri-hakimiyyət orqanları ilə yanaşı, KIV də insan hüquqlarının müdafiəsində müstəsna rol oynayır. Mövcud cəmiyyətlərdə insan hüquqlarının pozulması, demək olar ki, epizodik xarakter daşıyır və hüquqları pozulmuş vətəndaşlar çox asanlıqla, müvafiq qanunvericilik çərçivəsində öz hüquqlarını bərpa edə bilirlər. Yuxarıda qeyd olunanları avtoritar və totalitar sistemin buxovlarından xilas olmuş cəmiyyətlərə şamil etmək mümkün deyil. Bu ölkələrdə insan hüquqlarının pozulması mütəmadi karakter daşıyır. Hüquqları pozulmuş vətəndaşların müdafiəcisi missiya-sını üzərinə götürən KIV əksər hallarda özü də təzyiq və zorakılığa məruz qalır. Ermənistan-da baş verən hadisələrin acı-naqçı siyasi praktikası bunu dəfələrlə sübut edib.

Hakimiyyət orqanlarının KIV-in insan hüquqlarının müdafiəsi ilə əlaqədar missiyasına müdaxilə etməsinin başlıca səbəbi ondan ibarətdir ki, ölkədə aparılan hüquqi islahatlar ləngidildiyindən, məhkəmə orqanları hələ də köhnə metodlarla işləyərək, cəza aparati rolu yerinə yetirirlər. Bütün bu çətinliklərə baxmayaraq, respublikamızda KIV tərəfindən insan hüquqlarının müdafiəsi getdikcə daha çox səmərə verməkdədir.

Hüququ pozulmuş şəxslərin hüquqlarını müdafiə edərkən KIV həm ölkə daxilində, həm də onun hündürlərindən kənar da ictimai rayi formalaşdırma-

ğa nail olur, müvafiq təhqiqatlar nəticəsində eldə edilmiş məlumat və hesabatları bəyənəlxalq təşkilatların və informasiya kanallarının nümayəndəliklərinə göndərməyə səylər göstərir. Nümunə olaraq, qeyri-hökumət təşkilatları ilə yanaşı, KIV-in də fəal iştirak etdiyi müdafiə proseslərini göstərmək olar.


Bu cür müdafiə komitələri mətbuatla, özəl telekanallarla six əlaqə qurur, hər bir faktla əlaqədar mətbuat konfransları keçirir, məqalələr çap etdirir, ictimaiyyətə dolğun məlumat çatdırmağa çalışırlar. Beləliklə, mətbuatın əlahiddə imkanlarından geniş istifadə etməklə, bir çox ictimai müdafiə proseslərini qazanmaq mümkün olmuşdur.

İnsan hüquqlarının müdafiəsində mübarizcəsinə iştirak edən KIV hüquqları pozulmuş şəxslər və qruplar haqqında geniş ictimaiyyətə dolğun məlumatlar verməklə məhdudlaşmayıb, onların məhkəmə proseslərini işıqlandırmağa cəhdələr göstərir, məhbəusların cəzacekmə yerlərinə gedir, oradakı şəraiti obyekтив göstərməyə çalışırlar. Bütün hallarda həm vətəndaşın ictimai müdafiəsinin təşkilində, həm də ictimai rayin formalasdırılmasında KIV-in rolü əvəzsizdir. Bu gün respublikamızda insan hüquqlarını müdafiə edən təşkilat və qurumların ən "qudrətlə" silahı KIV-dir. Dövrü mətbuatda, özəl teleşirkətlərdə insan hüquqlarının pozulması mütəmadi karakter daşıyır. Hüquqları pozulmuş vətəndaşların müdafiəcisi missiya-sını üzərinə götürən KIV əksər hallarda özü də təzyiq və zorakılığa məruz qalır. Ermənistan-da baş verən hadisələrin acı-naqçı siyasi praktikası bunu dəfələrlə sübut edib.

Hakimiyyət orqanlarının KIV-in insan hüquqlarının müdafiəsi ilə əlaqədar missiyasına müdaxilə etməsinin başlıca səbəbi ondan ibarətdir ki, ölkədə aparılan hüquqi islahatlar ləngidildiyindən, məhkəmə orqanları hələ də köhnə metodlarla işləyərək, cəza aparati rolu yerinə yetirirlər. Bütün bu çətinliklərə baxmayaraq, respublikamızda KIV tərəfindən insan hüquqlarının müdafiəsi getdikcə daha çox səmərə verməkdədir.

Hüququ pozulmuş şəxslərin hüquqlarını müdafiə edərkən KIV həm ölkə daxilində, həm də onun hündürlərindən kənar da ictimai rayi formalaşdırma-

Təessüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi MDB ölü-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

kelərində məhkəmələr müstəs-

na səlahiyyətlərindən istifadə etməklə açıq məhkəmə dinləmələrinin keçirilməsinə əngel-lər töredir və KIV-in öz nəzərətçi funksiyasını yerinə yetir-məsine maneçilik göstərirler. Bu halda, belə bir məntiqi sual ortaya çıxır: görəsən, həqiqə-tən də, konstitusiyada təsbit olunmuş fikrini ifadə etmək azadlığı ictimai maraqlara xid-mət edir?

Beləliklə, demokratik cəmiyyətdə açıq informasiya si-yasətini gerçəkləşdirən KIV-in əsas vəzifəsi ictimaiyyəti mə-lumatlaşdırmaq, ictimai ma-raqlara xidmet etmək və bütün hallarda insan hüquqlarını müdafiə etməkdən ibarətdir.

Bütün demokratik ölkələrdə KIV informasiya toplamaq və dərc etmək azadlığı prinsipinə sadıq qalaraq, konstitusiyalar-da təsbit olunmuş hüquqlarla uyğun olaraq, faktiki məlumatlar yayır və ictimai diskussiya-ların əsas mərkəzinə çevirilir.

Cəmiyyətin maraqlarına toxunan hər şey haqqında icti-maiyyətin məlumat almaq hüququ var və bu hüququ reallaşdırmaq KIV-in başlıca missiya-sıdır. KIV xəberlər yayır, əhalinin maarifləndirilməsinə xid-mət edir və cəmiyyətin rifahi-nın yaxşılaşmasına öz töhfəsi-

ni verir.

Azad və açıq cəmiyyətdə vətəndaşların önemli hüququ olan mətbuat azadlığını qorumaq lazımdır. Mətbuat azadlı-ğı, dövlət orqanlarının, eləcə də ictimai və özəl institutların fəaliyyətini və bəyanatlarını müzakirə, tehlil, yaxud təqnid etməkdə, KIV-in azad olduğunu nəzərdə tutur və bunu bir vəzifə kimi onun boynuna qo-yur. KIV ictimaiyyətin informasiya almaq hüququndan başqa hər hansı digər məqsədə xid-mət etməməlidir.

KIV nümayəndələri infor-masiya toplayarken və dərc edərkən ünsiyyətdə olduqları bütün adamların ləyaqətinə, hüquqlarına, rifahına və şəxsi həyatlarına hörmətle yanaşma-lıdırlar.

KIV nümayəndələri heç bir zaman şəxsi həyatın toxu-nulmazlığı prinsipinə əsasla-nan insan hüquqlarını pozma-malıdırlar. Avropa Parlament Assableyasının da bəyan etdiyi kimi hər bir demokratik cə-miyyət açıq informasiya si-yasəti aparmaqla, mətbuatın plü-ralizmini təmin etməli və müs-təqillik qazanmış KIV insan hüquqlarının qorunmasına xid-mət etməlidir.

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Alımlar: Smartfon uşaqların gözündə quruluq yaradır

Koreyali mütəxəssisler araşdırma apararaq belə qənaətə geliblər ki, uşaqların smartfon və planşetdən tez-tez istifadə etmələri onların göz sağlamlığı üçün böyük təhlükə yaradır. Tədqiqatın nəticələri "BMC Ophthalmology" elmi jurnalında dərc olunub. AZERTAC Mir24tv saytına istinadla xəber verir ki, eksperimentdə 7 yaşdan 12 yaşadək təxminən min uşaq iştirak edib. Onları izleyən həkimlər müəyyənləşdiriblər ki, ekrandan ayrılmayan uşaqların gözündə problemlər daha tez başlayır. Belə ki, uşaqların gözündə quruluq yaranır, göz yaşının həcmi azalır, hətta tərkibi dəyişir. Gündə üç saatdan çox smartfondan istifadə edən uşaqlarda bu patologiyanın inkişaf riski daha yüksək olur. Maraqlıdır ki, tədqiqatlarda iştirak edən uşaqların 6,6 faizi artıq gözün quruluşu sindromundan əziyyət çəkirdilər. Onların orta hesabla sutkada 3,2 saat smartfondan istifadə etdikləri məlum olub. Alımlar bildiriblər ki, artıq bir aydan sonra smartfondan məhdud iştiradə uşaqlarda göstərilən sindromun simptomlarının aradan qalxdığını üzə çıxarıb. Ona görə də alımlar telefon və planşetlərlə saatlarla vaxt keçirən uşaqlara ciddi nəzarət etməyi valideynlərə məsləhət görürlər. Tövsiyə ediblər ki, smartfondan iştiradə ardıcıl iki saatdan çox olmamalıdır. Bundan əlavə, yuxuya bir saat qalmış uşaqlara telefonla oynamaya icazə verilməməlidir.



Fistığın erkən qəbulu allergiya riskini səksən faizdən çox azaldır

Pediatriların məsləhətinə görə, uşaqlarda fistığa olan allergiya riskini azaltmaq üçün dörd aylıq olarkən onlara fistiq verilməlidir. Araşdırımlar fistığın erkən qəbulunun allergiya riskini 80 faizdən çox azaltdığını ortaya çıxarıb. AZERTAC "bbc.com" saytına istinadla xəber verir ki, ABŞ-in Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutu bunun sözügedən sahədə yeni addım olduğunu vurğulayır. Belə ki, 2008-ci ildən bəri ABŞ-da allergiya səviyyəsi dörd dəfə artıb. Tövsiyə əsasən allergiyası və ağır ekzeması olan uşaqlar 4-6 aylıq, yüngül ekzeməli körpələr isə altı aylıq olarkən tibbi nəzəret altında fistiq tərkibli qidalardan qəbul etməlidirlər. Ekvema və allergiyası olmayanlar tərkibində fistiq olan qidaları sərbəst qəbul edə bilərlər.



Çox qənd yeməyin, şəkər insanın ömrünü 20 faiz qısaltır

Tədqiqatçılar müəyyən edib ki, orqanizmdə şəkərin yüksək səviyyəsi bir çox xəstəliklərin inkişafına şərait yaradır və insanın ömrünü qısaltır. SIA "healthvesti.com" saytına istinadla xəber verir ki, tədqiqatçılar tərəfindən həyata keçirilən kompleks təcrübələr şəkərin insan ömrünə mənfi təsirini sübut edib. Şəkerli qidalar ham kişilərin, həm də qadınların səhhətinə ziyan vurur. Tədqiqatlarda sübut olunub ki, orqanizmdə şəkərin yüksək səviyyəsi coxsayılı mürəkkəb xəstəliklərin inkişafına gətirib çıxarıb və insan ömrünü 20 faiz qısaltır. Təcrübələr qurdalar üzərində aparılıb, alımlar səni uzunmürlülük yaranan mutasiyalar edib, sonra qurdalar şəkərlə qidalandırmağa başlayıb. Neticədə, qurdaların ömrü 20 faiz azalıb. Bundan əlavə, böyük miqdarda qlükoza qurdlardakı uzunmürlülük məylini yatarıb.

ELAN

Bakı şəhəri, Şixlinski küçəsi ev 49, mənzil 192 ünvanında yaşayan Məmmədova Reyhan Faiq qızının adına verilmiş serialı ÖM 216320 sayılı Qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziki tərbiye və CH ixtisası üzrə II kurs tələbəsi Hüseynov Cavid Əkbər oğluna verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Miqrasiya xidməti tərəfindən Podoqova Yekaterinaya verilmiş yaşamaq üçün icazə vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

10 yanvar

Azərbaycan Cüdo Federasiyası xüsusi mükafatla təltif olunub



Azərbaycan Cüdo Federasiyası idmanın bu növü üzrə beynəlxalq təşkilat tərəfindən xüsusi mükafatla təltif olunub. Mükafat Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşəbbüsü ilə Bakıda keçirilən hakimlər və məşqçilər üçün beynəlxalq seminarın iştirakçılarının şərafine təşkil olunan ziyafətdə təqdim edilib. Azərbaycan Cüdo Federasiyasından (ACF) AZERTAC-a bildiriblər ki, mərasimdə IJF-nin prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində Bakıda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. ACF-in fealiyyətini yüksək qiymətləndirən M.Vizer gələn il ölkəmizdə təşkil ediləcək dünya çempionatının da yaddaşlarda derin iz buraxacağına eminliyini bildirib. O, cüdonun inkişafındakı xidmətlərinə görə IJF-nin xüsusi mükafatını ACF-in vitse-prezidenti Sadıq Sadıqova təqdim edib. S.Sadıqov Azərbaycanın dünyada aparıcı idman dövlətləri sırasında yer aldığı vurgulayıb. IJF-nin belə bir mühüm tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-president yeni qaydaların cüdonun inkişafı baxımından önemli rol oynayacağını qeyd edib. IJF-nin baş katibi, Fransa Cüdo Təşkilatının rehbəri Jan Roje Azərbaycanın dünya cüdo ailəsində xüsusi çəkiye malik olduğunu söyləyib. J.Roje beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq, gələn ay Parisdə keçirilecek "Böyük dəbilqə" turnirində tətbiq ediləcəyini açıqlayıb. Digər ölkələrin müvafiq federasiyalarının rəsmiləri de çıxışlarında seminarın əhəmiyyətini yüksək qiymətləndirib, Azərbaycan cüdosuna nailiyətlər arzulayıblar.

FIFA dünya çempionatında iştirakçı komandaların sayını artıracaq



Bu ilin martında FIFA futbol üzrə dünya çempionatının formatında deyişikliyi təsdiqləməyə hazırlanır. AZERTAC "Globo"ya istinadla xəber verir ki, yeniliyə 2026-ci ildən start veriləcək. Dünya çempionatının 32 deyil, 48 milli komanda ile keçirilmesi nəzərdə tutulur. Mundialda hər birinda 3 komanda olmaqla, 16 qrup formalasdırılacaq. Hər qrupdan ən güclü ilk iki komanda "play-off" a yüksələcək. Əger beynəlxalq futbol qurumu bu təşəbbüsü qəbul edərsə, onda hər bir qite daha çox yığma ilə iştirak etmək imkanına sahib olacaq. İlk plana görə, Avropaya - 16, Afrikaya - 9,5 (10-cu vəsiqəni qazanmaq isteyən digər qitə təmsilçisi ilə görüş keçirməlidir), Asiyaya - 8,5, KONMEBOL-a - 6,5, KONKAKAF-a 6,5, Okeaniyaya isə bir yer verilib.

Hesablamaya görə, təklif olunan ıslahat dünya çempionatlarının maliyyə cəhətdən galırlarını da artıracaq. Qeyd edək ki, FIFA komanda sayının 40-a çatdırılma təklifini redd edib. İndiyədək dünya çempionatı bir neçə formatda təşkil olunub. 1930-cu ildə Urugvayda keçirilmiş mundialda 13 iştirakçı olubsa, 1934-cü ildə İtaliyaya 16 komanda toplaşıb. 1938-ci il dünya çempionatında 15, 1950-ci ildə 13 komanda çıxış edib. 1954-cü ildən 1978-ci ildək 16 komanda mübarizə aparıbsa, 1982-ci ildə iştirakçıların sayı 24-ə çatıb. 1998-ci ildən bu yana isə dünya çempionatlarında 32 ölkə təmsil olunur.



Zlatan Ibrahimović məşqçiye məhkəmədə qalib gəlib

İsveçin Vermland dairə mehkəməsi ölkənin atletika yığmasının sabiq məşqçisi Ulf Karlssonu İngiltərənin "Manchester Yunayted" komandasının hücumçusu Zlatan Ibrahimoviçə böhtan atmaqdə günahkar sayıb. AZERTAC xəber verir ki, bunun üçün mütəxəssis oyuncuya 24 min İsveç kronu (2650 dollar) ödəməli olacaq. Məhkəmə belə qənaətə gelib ki, Karlsson Ibrahimoviç dopinqdən istifadəde birbaşa ittihəm etməyib. Lakin onun müəyyən kontekstdə açıqlamaları böhtan sayıla bilər. Qeyd edək ki, öten il aprelin 7-də Ulf Karlsson 35 yaşlı hücumçunun İtaliyanın "Juventus" klubunda çıxış etdiyi vaxt (2004-2006-ci il) qısa müddətde əzələ kütłesini 10 kilogram artırıdığını açıqlayıb. Bu isə Karlssonun fikrincə, qadağan olunmuş preparatlarsız mümkün deyil. 2016-ci ilin yayından "Manchester Yunayted"də çıxış edən isveçli forward 25 oyuna 16 qol vurub və 3 məhsuldar örürme edib.